

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti

Filologiya fakültəsi

Təsdiq edirəm:

Filologiya fakültəsinin dekanı:

fil.f.d. E.H.Məmmədov

**2016-cı ildə filologiya fakültəsində yerinə yetirilmiş
elmi-tədqiqat işlərinin nəticələri haqqında qısa**

Hesabat

Bakı-2016

Bakı Dövlət Universitetinin Elmi-tədqiqat hissəsinə
Filologiya fakültəsində fəaliyyət göstərən
Kafedra və laboratoriyaların 2016-cı il üçün
Elmi-tədqiqat işlərinin qısa

Hesabatı

I Giriş

Filologiya fakültəsində 15 kafedra, 4 laboratoriya fəaliyyət göstərir. Onlar aşağıdakılardır:

1. Azərbaycan ədəbiyyatı tarixi-prof. N.A.Paşayeva
2. Azərbaycan dilçiliyi-prof. S.Ə.Abdullayeva
3. Ümumi dilçilik-prof. N.Q.Cəfərov
4. Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası- prof.H.Əsgərov
5. Türkologiya- f.e.d. R.Əskərov
6. Azərbaycan şifahi xalq ədəbiyyatı- f.e.d. S.H.Orucova
7. Dünya ədəbiyyatı-prof.C.Q.Nağıyev
8. Rus dili (Humanitar fakültələr üzrə)-dos.Ə.M.Paşayeva
9. Rus dili (Təbiət fakültələri üzrə)-prof.M.M.Cəfərov
10. Rus dilçiliyi-prof.L.N.Quliyeva
11. Rus ədəbiyyatı tarixi-prof.A.C.Hacıyev
12. İngilis dili(təbiət fakültələri üzrə)-dos.A.Q.Abbasov
13. Alman və fransız dili-dos.E.N.Fərəcullayeva
14. İngilis dili (humanitar fakültələr üzrə) – dos.B.İ.Hacıyev
15. Azərbaycan dili – dos.S.Abbasova

Laboratoriyalar

1. “Dədə Qorqud” ETL – prof. N.Paşayeva
2. Azərbaycan dilinin tətbiqi məsələləri ETL-Ə.Y.Ağakışiyev
3. Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə-
4. Türkoloji araşdırmalar- f.e.d.R.Əskərov

II Strukturu və ştat cədvəli

Filologiya fakültəsində fəaliyyət göstərən 15 kafedrada 250 nəfərdən artıq müəllim çalışır. Onlar dərslər yükünü yerinə yetirməklə bərabər hər il elmi iş də yazırlar.

III Kafedralarda aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətləri, adı, sayı, annotasiyası və yerinə yetirilməsi

1. Azərbaycan şifahi xalq ədəbiyyatı

1. S.H.Orucova – filologiya elmləri doktoru, dosent – 1971-ci il
2. N.Q.Xəlilov-0.5 ştat, fəlsəfə doktoru, dosent, dekan müavini-1949-cu il
3. E.Ə.Talıblı-fəlsəfə doktoru, dosent-1958-ci il
4. M.M. Məmmədov-fəlsəfə doktoru, dosent-1963-cü il
5. K.F.İslamzadə-fəlsəfə doktoru,dosent-1967-ci il
6. Ü.A.Nəbiyeva-fəlsəfə doktoru, dosent -1974-cü il
7. K.K.Həsənova – fəlsəfə doktoru,0,5 ştat müəl.- 1976-cı il
8. B.H. Əsgərov –fəlsəfə doktoru , 0,5 ştat müəl. -1981-ci il
9. G.E.Axundova-baş laborant-1989-cu il

2016-cı ildə Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının əməkdaşları “Azərbaycan epik folklorunun janrları və onların xüsusiyyətləri” adlı ümumi üçillik problemin 7 mövzusu üzrərində çalışıblar.

Prof. S.H.Orucovanın “Azərbaycan atalar sözü və məsələlərinin xüsusiyyətləri” adlı elmi işində atalar sözü və məsələlərin xüsusiyyətləri, prof. N.Xəlilovun “XX əsrin ortalarında (1970-1980) aşığı poeziyası və yazılı ədəbiyyat” adlı elmi işində O.Sarıvəllinin, H.Arifin yaradıcılığında aşığı poeziyasına münasibət məsələsi, dos. E.Talıblının “Azərbaycan lətifələrinin nəşr və tədqiq tarixi” adlı elmi işində Ə.Müznib, M.Təhmasib, Y.Məmmədov, B.Abdulla və başqalarının folklorşünaslıq irsi, dos. M.Məmmədovun “Azərbaycan mifik təfəkküründə kultlar (ağac, dağ, Su, Boz qurd)” adlı elmi işində ağac, dağ, su və Boz qurd sakral güc qaynaqları kimi araşdırılır, dos. K.İslamzadənin “Folklorda etnosun miqrasiyasının əksi” adlı elmi işində etnosun miqrasiyasını özündə əks etdirən nümunələr, dos. Ü.Nəbiyevanın “Kitabi-Dədə Qorqud”da cəngavərlik və qəhrəmanlıq ənənələri” adlı elmi işində təkcə “Kitabi-Dədə Qorqud” üçün deyil, ümumtürk eposu üçün ana süjet olan cəngavərlik və qəhrəmanlıq ənənələri, fil.f.d. K.Həsənovanın “Kitabi-Dədə Qorqud” dünya tədqiqatında” adlı elmi işində “Kitabi-Dədə Qorqud”un 200 ildən artıq bir tarixi araşdırılır.

2.Azərbaycan ədəbiyyatı tarixi kafedrası

Struktur və ştat cədvəli

- 1.N.A.Paşayeva -f.e.d.,prof., AMEA-nın m.ü.,0,5 ştat-1962-ci il
2. T.M.Mütəllibov-f.e.d.,prof., AMEA-nın m.ü.-1932-ci il
3. S.M.İbrahimov-f.e.d.dos.,-1959-cu il
4. L.S.Əliyeva-fəlsəfə doktoru,dos.-1959-cu il
5. M.T.Vəliyev-fəlsəfə doktoru,dosent, dekan, 0,5 ştat-1960-cı il
6. J. F. Hüseynova-fəlsəfə doktoru,dos.-1967-ci il
7. M.O.Bayramlı –fəlsəfə doktoru,dos.əvəzi-1958-ci il
8. S.M. Qocayeva –fəlsəfə doktoru, dos.-1971-ci il
9. M.O.Həsənova –fəlsəfə doktoru, dos., 0,5 ştat-1961-ci il
10. Y.N.İsmayılova- fəlsəfə doktoru,dos., 0,5 ştat-1962-ci il
11. S.E.Calalova- baş laborant-1970-ci il
12. S.F.Hüseynova- baş laborant, 0,5 ştat-1972-ci il
- 13.A.H.Quliyeva-laborant,0,5 ştat -1989-cu il

1. T.H.Hüseynov- f.e.d.,prof.,kafedra müdiri, 0,5 ştat-1938-ci il
2. A.Ə.Abbasov - f.e.d., prof.-1930-cu il
3. İ.S.Əliyeva- f.e.d.,prof.-1938-ci il
4. A.Ə.Məmmədova f.e.d., prof.-1945-ci il
5. V.S.Verdiyev- f.e.d., prof.-1958-ci il
6. H.N.Abdiyeva-fil.f.d.,dos.-1948-ci il
7. İ.F.Rəhmanova- fil.f.d.,dos.-1962-ci il
8. T.T.Hüseynli- fil.f.d., dos., 0,5 ştat-1979-cu il
9. S.Sultanova – fil.f.d.,dos.əvəzi-1949-cu il
10. S.İ.Hüseynli- fil.f.d.,müə., 0,5 ştat -1969-cu il
11. S.A.Abasova – fil.f.d.,müə.,0,5 ştat -1973-cü il

Kafedrada aparılan elmi-tədqiqat işlərinin əsas istiqaməti “Azərbaycan ədəbiyyatının ideya-bədii istiqamətləri”, problem “Azərbaycan ədəbiyyatının sənətkarlıq problemləri” və bu ilə təyin olunan kafedranın ümumi mövzusu “Azərbaycan ədəbiyyatının tədqiqi məsələləri”dir.

Prof., AMEA-nın m.ü. T.Mütəllibov “S.Ə.Şirvani yaradıcılığında gülüş üsulları” adlı elmi işində S.Ə.Şirvaninin yaradıcılığında tənqidi gülüşün əsas hədəfləri, prof.S.İbrahimovun “XIX əsr-XX əsr ədəbi yaradıcılıq prosesi” adlı elmi işində Azərbaycan klassiklərinin vahid Şərq ədəbiyyatı kontekstində yaradıcılığı, prof. Y.İsmayılovanın “Kamal Abdullanın “Dədə Qorqud yaradıcılığı” adlı

elmi işində K.Abdullanın “Dədə Qorqud” motivləri əsasında bədii yaradıcılığı, dos. L.Əliyevanın “M.Füzulinin bədii nəsrinə və “Şəhriyar” əsəri” adlı elmi işində Məhəmmədin “Şəhriyar” əsəri və M.Füzulinin bədii nəsrindən gələn xüsusiyyətlər, dos.M.Vəliyevin “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatında qəhrəman və onun təqdimi” adlı elmi işində XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatında yaranmış qəhrəmanların xarakter və xüsusiyyətləri, dos. J.Hüseynovun “Maarifçi-realist ədəbiyyatın aktual problemləri” adlı elmi işində maarifçi-realist ədəbiyyatın S.S.Axundov, Ü.Hacıbəyov, S.M.Qənizadə, İ.Musabəyov kimi nümayəndələrinin yaradıcılığı, dos. M.Bayramlının “M.F.Axundzadənin dramaturgiyasında süjet və konflikt” adlı elmi işində M.F.Axundzadə yaradıcılığında süjet və konflikt anlayışlarının müasir nəzəri tendensiyalara uyğun təhlili, dos. S.Qocayevanın “H.Cavid və sələfləri” adlı elmi işində Hüseyn Cavid və onun sələflərinin yaradıcılığında cəmiyyət və fərd münasibətləri, M.Həsənovun “N.Vəzirov dramaturgiyasında qəhrəman axtarışı” adlı elmi işində N.Vəzirovun yaratdığı obrazlar sistemi, dramaturgiyada qəhrəman, onun əsərdə mövqeyi, cəmiyyətə münasibəti və s. problemlər araşdırılır.

2016-cı il plan işində kafedrada aparılan elmi-tədqiqat işlərinin əsas istiqaməti “Müasir Azərbaycan ədəbiyyatı”, problem “Ədəbiyyatşünaslığın ümumi məsələləri”. “Müasir Azərbaycan ədəbiyyatşünaslığının aktual problemləri” və bu ilə təyin olunan kafedranın ümumi mövzusu “Müasir Azərbaycan ədəbiyyatının aktual problemləri”dir.

Prof. T.Hüseynovun “Çingiz Hüseynovun bədii nəsrinə” adlı elmi işində ədibin hekayə, povest və romanları, prof. A.Ə.Abasovun “Məmməd Arifin yaradıcılığı” adlı elmi işində M.Arif və folklor, M.Arif və klassik irs, M.Arif və müasir ədəbiyyat məsələləri, prof. İ.S.Əliyevanın “Şəhriyarın poeziyası” adlı elmi işində şairin poeziyasının janr xüsusiyyətləri, prof. A.Ə.Məmmədovun “Cavad Heyət ədəbiyyatşünaslıq irsi” adlı elmi işində C.Heyətin “Türklərin tarix və mədəniyyətinə bir baxış”, “Kamillik zirvəsi” və s. əsərləri, prof. V.S.Sultanlının “Azərbaycan mühacirət poeziyası” adlı elmi işində Azərbaycan mühacirət poeziyası, dos. H.Abdıyevanın “M.Süleymanlının yaradıcılığına bir baxış” adlı elmi işində M.Süleymanlı yaradıcılığının bütün cəhətləri, dos. İ.Rəhmanovun “Müasir Azərbaycan poeziyasında Qarabağ mövzusu” adlı elmi işində E.Mehrəliyevin “Müharibə və ədəbiyyat” monoqrafiyası, B.Vahabzadənin “Şəhidlər” poeması, dos. əvəzi T.Hüseynovun “H.Cavidin “Azər” poeması” adlı elmi işində şairin poeziyası, poemanın ideya, məzmun, bədii forma özəllikləri, dos. əvəzi S.Sultanovun “İ.Şıxlının “Dəli Kür” və “Ölən dünyam” romanları” adlı elmi işində hər iki romanın ideya-məzmun, bədii sənətkarlıq xüsusiyyətləri tarixilik və müasirlik kateqoriyaları kontekstində və s. problemlər araşdırılır.

3.Türkologiya kafedrası

Struktur və ştat cədvəli

1. R.B.Əskərov -f.e.d., kafedra müdiri ,0,5 ştat-1954
2. F.A.Ağayeva-f.e.d.,dos.-1955
3. G.Ş.Əliyeva-fil.f.d.,b/m.,0,5 ştat-1971
4. S.O.Ağayeva-fil.f.d.,müəl.,0,5 ştat-1972
5. F.Ə.Dursunova – fil.f.d., 0,5 ştat-1973
6. K.N.Nəcəfova- fil.f.d., müəl., 0,5 ştat -1974

2016-cı ildə Türk xalqları ədəbiyyatı kafedrasının əməkdaşları türk folkloru, qədim, orta əsrlər və müasir dövr ədəbiyyatı, Azərbaycan ədəbiyyatı ilə qarşılıqlı əlaqələr istiqamətində tədqiqatlar aparmışlar.

F.e.d. R.Əskərin “Məxtumqulu Fəraqiyə qədər türkmən ədəbiyyatı” adlı elmi işində Nurməhəmməd Qərib Əndilib, Abdulla Şahbəndə və atası Dövlətməmməd Azadi kimi türkmən ədəbiyyatında Məxtumquludan əvvəl yazıb-yaratmış şairlər, f.e.d. F.Ağayevanın “Nəvai və Nizami “Xəmsə”sinin müqayisəli təhlili” adlı elmi işində hər iki sənətkarın əsərlərinin müqayisəsi verilir, Nizamının Nəvai yaradıcılığında rolu, dos. G.Əliyevanın “R.N.Güntəkinin yaradıcılığında qadın obrazları” adlı elmi işində yazıçının qadın azadlığı ilə bağlı əsərlərində cəmiyyətin qadınlara ögey münasibəti, qadınların bütün mənəvi hüquqlardan məhrum olması, qadınların iç dünyası, fil.f.d.

S.Ağayevanın “S.Əlinin romanlarının ideya-məzmun xüsusiyyətləri” adlı elmi işində S.Əlinin yaratdığı “Leimizdəki şeytan”, “Kürk mantolu Madonna”, “Kuyucaklı Yusuf” kimi əsərlərinin ideya-məzmun xüsusiyyətləri, fil.f.d. F.Dursunovanın “İ.Aralın yaradıcılığında qadın obrazları” adlı elmi işində yazığının “Ölü Erkek Quşlar” romanındakı Suna obrazının simasında müasir türk qadının emansipasiyası məsələsinə toxunulur, dövrün sosial problemləri araşdırılır.

1. E.İ.Əzizov-f.e.d.,prof.-1947
2. M.D.Novruzov-f.e.d.,prof.-1956
3. M.Ə.Məmmədov-f.e.d.,prof.-1958
4. İ.D.Vəliyev-fil.f.d.,dosent-1937
5. G.Q.Vəliyeva- fil.f.d.,dos.-1944
6. Q.A.Abdullayeva- fil.f.d.,dos.-1952
7. S.M.Sadıqova- fil.f.d.,dos.əvəzi-1962
8. S.T.Rəhmanova- fil.f.d.,b/müə. -1968
9. A.C.Məmmədova- fil.f.d.,b/müə. -1975
10. F.Q.Kərimli- fil.f.d.,b/müə. -1973
11. Q.Ş.Xanməmmədov-müə. -1963
12. S.Ə.Cəlilova-müə. -1962

2016-cı ildə Türkologiya kafedrası “Türk dillərinin quruluşu, tarixi və dialekt ayırmaları” adlı problem üzrə araşdırma aparmışdır.

prof. E.İ.Əzizovun “Azərbaycan dili dialektlərinin təsnifatı problemi” adlı elmi işində F.Köçərli, M.F.Köprülü, S.Talıbxanbəyli, R.Rüstəmov, A.Dilaçar, M.Əmirpur kimi alimlərin, xüsusilə yarım əsrdən çox yayılmış yeganə olan M.Şirəliyevin təsnifatı, prof.M.D.Novruzovun “Azərbaycan və türk dilləri” adlı elmi işində Azərbaycan və türk dillərinin xüsusiyyətləri, prof.M.Ə.Məmmədovun “Kırım-tatar dili” adlı elmi işində türk xalqlarından olan urumların dilinin əsas xüsusiyyətləri, digər türk dillərinə oxşar və onlardan fərqli xüsusiyyətləri, dos.İ.D.Vəliyevin “Feil şəkillərinin inkişaf tarixi” adlı elmi işində XIII-XVI əsrlərdə canlı xalq dilində yazılmış abidələrin dilində feil şəkilləri, dos.G.Vəliyevanın “Azərbaycan dilinin şivələrinin terminoloji leksikası” adlı elmi işində terminoloji leksikanın rəngarəng çalarları, bir sözün müxtəlif şivələrdə tələffüz formaları, leksik mənaları, dos.Q.Abdullayevanın “XVII əsr Azərbaycan ədəbi dilində morfoloji yolla söz yaradıcılığı” adlı elmi işində bu dövrdə Azərbaycan ədəbi dilində morfoloji yolla söz yaradıcılığının xüsusiyyətləri, dos.əvəzi S.Sadıqovanın “Nigari “Divan”ında semantik söz qrupları” adlı elmi işində Mir Həməzə Nigarinin əsərlərinin ümumi dil vahidləri içərisində xüsusi yer tutan semantik söz qrupları, b/m. S.T.Rəhmanovanın “S.Ə.Şirvani dilinin leksik xüsusiyyətləri” adlı elmi işində Şirvani dilindəki leksik xüsusiyyətlər, b/m.A.Məmmədovanın “Oğuz qrupu türk dillərində dilçilik terminləri” adlı elmi işində oğuz qrupu türk dillərində dilçilik terminləri, müə. Q.Ş.Xanməmmədovun “M.Füzulinin dilində isim və sifətin əhatə dairəsi” adlı elmi işində Füzuli dilində isim və sifət ədəbi dil faktı kimi, b/m. F.Kərimlinin “1920-ci illər Azərbaycan ədəbi dilinin lüğət tərkibində rus-Avropa mənşəli sözlər” adlı elmi işində 1920-ci illər Azərbaycan ədəbi dilinin lüğət tərkibində rus-Avropa mənşəli alınmaların mövqeyi, müə. S.Cəlilovanın “M.Füzulinin dilində cümlə tipləri ” adlı elmi işində Füzuli əsərlərində işlədilən cümlə tipləri araşdırılır.

4. Dünya ədəbiyyatı kafedrası

Struktur və ştat cədvəli

1. C.Q.Nağıyev-f.e.d.,prof.,kafedra müdiri-1945
2. Ü.İ.Bədəlbəyli-f.e.d.,prof-1939
3. E.E.Mehrəliyev-f.e.d., prof. əvəzi-1957
4. N.A.Həsənov- fil.f.d., dos.-1954
5. N.A.Sadıxlı- fil.f.d.,dos.-1949
6. S.T.Məmmədova- fil.f.d., dos.-1965
7. N.F.Həsənova- fil.f.d., dos.,0,5 ştat -1962
8. N.X.Al-Abbasi - fil.f.d., müə., 0,5 ştat -1969

9. A.R.Əliyev –b/lab.-1983
10. S.V.İbrahimova-lab.-1988

2016-cı ildə Dünya ədəbiyyatı kafedrasının əməkdaşları “XIX əsr Qərb ədəbiyyatı” istiqamətində “Qərb ədəbiyyatı tarixi, ədəbi cərəyanlar və onların nəzəri əsasları” problemi üzrə “XIX əsr Avropa ədəbiyyatının əsas inkişaf istiqamətləri” mövzusu üzərində işləmişlər.

Prof. C.Nağıyevin “Y.Y.Zmayın həyat və yaradıcılığı” adlı elmi işində Serb romantizminin görkəmli nümayəndələrindən biri olan Y.Y.Zmayın həyat və yaradıcılığı, prof. Ü.Bədəlbəylinin “Ç.Dikkensin həyat və yaradıcılığı” adlı elmi işində İngilis tənqidi realizminin görkəmli nümayəndələrindən olan Çarlz Dikkensin həyat və yaradıcılığı, prof. əv. E.Mehrəliyevin “A.Miskeviçin həyat və yaradıcılığı” adlı elmi işində XIX əsr Polşa romantizminin ən görkəmli nümayəndələrindən biri olan A. Mitskeviçin həyat və yaradıcılığı, dos.N.Sadıxlının “Macar romantizmi” adlı elmi işində XIX əsr Macar romantizminin ən böyük nümayəndələrindən olan Şandor Petefi və onun məhəbbət, təbiət, ictimai və vətənpərvərlik mövzusunda yazdığı əsərlər, dos. N.Həsənovun “Q.Floberin həyat və yaradıcılığı” adlı elmi işində onun “Madam Bovari”, “Salambo”, “Quduzluq və gücüzlük”, “Cəhənnəm xülyası” və s. kimi əsərlər, dos. S.Məmmədovanın “Macar tənqidi realizmi” adlı elmi işində XIX əsr macar tənqidi realizmi, tənqidi realist İşvan Adinin əsərləri, dos. N.Həsənovanın “Emili və Enn Bronte bacılarının həyat və yaradıcılığı” adlı elmi işində XIX əsr İngilis tənqidi realizminin qüdrətli yazıçılarından biri olan Emili və Enn Brontenin əsərləri və s. araşdırılır.

5.Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası

Struktur və ştat cədvəli

1. H.A.Əsgərov-fil.e.d.,prof.əvəzi, 0.5 ştat-1959
2. R.İ.Quliyeva-fil.f.d., dos.-1947
3. R.D.Mahmudova-fil.f.d., dos.,-1950
4. M.Ə.Qurbanova- fil.f.d., dos.-1953
5. Ə.H.Cavadov- fil.f.d.,dos.-1956
6. İ.İ.Şəmsizadə- fil.f.d., dos.-1959
7. M.Ə.Abdullayeva-fil.e.d.,dos.-1961
8. S.Ş.Mustafayeva- fil.f.d., dos. əvəzi-1971
9. Ş.C.Abdullayeva- fil.f.d., b/m.-1972
10. Ş.X.Əliyeva- p.ü.f.d., dos., 0.5 ştat-1962
11. E.H.Məmmədov- fil.f.d., müəllim, 0,5 ştat-1973
12. S.F.Nağıyeva-fil.f.d., müəllim, 0,5 ştat-1972
13. S.H.Rzayeva-müəllim, tam ştat-1950

Kafedranın əməkdaşları 2016-cı ildə elmi işlərin iki istiqamətdə aparmışlar:

- 1.Azərbaycan dili və ədəbiyyatının tədqiqinin nəzəri və praktik məsələləri
- 2.Azərbaycan dili və ədəbiyyatının tədrisi məsələləri

Prof. H.Əsgərovun “Müstəqillik illərində Azərbaycan dilinin tədrisi və tətbiqinin genişlənməsi” adlı elmi işində Azərbaycan dilinin tədrisi və tətbiqi işinin genişləndirilməsinin 2003-cü ilə kimi davam edən və ulu öndər Heydər Əliyevin adı ilə bağlı birinci dövrü, dos. R.Quliyevanın “Azərbaycan dili dərslərində ənənəvilik və ona müasir yanaşma” adlı elmi işində ənənəvi təlim metodları, dos. R.D.Mahmudovanın “Tələbələrin şifahi nitqinin inkişaf etdirilməsi yolları” adlı elmi işində nitq inkişafı təliminin əsas vəzifələri”, dos. M.Qurbanovanın “Azərbaycan dilinin zənginləşdirilməsinin lüğətlərdə əksi” adlı elmi işində Avropa dilləri hesabına Azərbaycan dilinin zənginləşdirilməsi problemi, dos. Ə.Cavadovun “Milli kurikulum və müasir dərslər” adlı elmi işində İKT-dən istifadə yolları, f.e.d. M.Abdullayevanın “Müasir linqvistikada metafora nəzəriyyəsi” adlı elmi işində Corc Lakoff və Mark Consunun konseptual metaforası, dos. S.Mustafayevanın “Azərbaycan dilinin tədrisi tarixinin metodoloji problemləri” adlı elmi işində XX əsrin əvvəllərində Azərbaycan dilinin tədrisi və s. problemlər araşdırılır.

6.Azərbaycan dilçiliyi kafedrası

Struktur və ştat cədvəl

1. S.Ə.Abdullayeva-f.e.d.,prof.,kafedra müdiri, 0,5 ştat-1951
2. T.M.Hacıyev-f.e.d.,prof.-1958
3. İ.H.Hacıyeva-f.e.d.,prof.əvəzi, 0,5 ştat-1964
4. Z.Ə.Şahbazova-f.e.d.,prof. əvəzi -1948
5. İ.T.Məmmədov-fil.f.d.,dos.-1942
6. E.C.Həsənova- fil.f.d.,dos.-1940
7. F.F.Əlizadə- fil.f.d.,dos.-1951
8. Y.Ə.Məmmədli- fil.f.d.,dos.-1957
9. R.Y.Həbibli- fil.f.d.,dos.-1973
10. F.A.Şiriyev- fil.f.d.,dos. 0,5ştat (əvəzçi)-1957
11. N.M.Həsənova- fil.f.d.,müəl.,0,5 ştat-1977
12. M.S.Əlizadə-b/müəl.,0,5 ştat- 1970
13. S.X.Vəliyeva-müəl., 0,5 şt., 1983 (analıq məzuniyyəti)
14. T.S.İsmayılova – müəl.-1973
15. Z.T.Məmmədova-b/laborant-1959
16. A.A.Məhərrəmov-a-b/lab.-1969
17. N.A.Abdulhüseynli-laborant, 0,5 ştat-1993

2016-cı ildə Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları “Azərbaycan dilinin leksik, morfoloji, sintaktik sistemi və üslubiyatı” adlı ümumi beşillik problemin mövzusu üzərində çalışıblar.

Prof.S.Ə.Abdullayevanın “Dialoq ünsiyyət vasitəsi kimi” adlı elmi işində dialoqun əsas xüsusiyyətləri, dialoji nitqdə replikaların rolu, dialoqun müəyyən şəraitlə bağlılığı, prof. T.M.Hacıyevin “Ritmik sözlər” adlı elmi işində mənadan məhrum səs kompleksləri və ya dildə olan sözlərin ritmik ifadəsi üçün istifadə edilən ritmik sözlər, f.e.d. İ.H.Hacıyevanın “Azərbaycan dilinin leksik sistemində normalaşma” adlı elmi işində süni yolla yaradılmış sözlər, onların uğursuzluğu, f.e.d. Z.Ə.Şahbazovanın “Həmcins üzvlər hesabına genişlənən cümlələr” adlı elmi işində həmcinslik, onun xüsusiyyətləri, həmcins üzvlərin tabesiz mürəkkəb cümlədən fərqi, həmcins xəbərlər, onların mürəkkəb cümləyə doğru inkişafı, dos.İ.T.Məmmədovun “Ayrıca söz və söz eyniliyi haqqında” adlı elmi işində semantikanın əsas vahidi və araşdırma obyektini olan sözün dil sistemilə tənzimlənən, nitq fəaliyyəti prosesində işlənmələrdə üzə çıxan müxtəlif səciyyəli xüsusiyyətlərdən olan ayrıca söz və söz eyniliyi, dos. E.C.Həsənovanın “Mətnin formalaşmasında leksik vahidlərin rolu” adlı elmi işində leksik vahidlər və onların təkrarının izlənilməsi vasitəsilə mətnin öyrənilməsi, dos. F.F.Əlizadənin “Müxtəlif sistemli dillərdə kök samitlərin ideya konsepti” adlı elmi işində qohum və yad dillərin materialları əsasında ulu dilin vaxtilə mövcudluğu, dos.Y.Ə. Məmmədlinin “Azərbaycan dilinin lüğət tərkibində motivləşdirilmiş dil vahidləri” adlı elmi işində dilin lüğət tərkibində müəyyən təcrübə və təfəkkürün məhsulu kimi motivləşdirilmiş dil vahidləri, b/müəl. M.S.Əlizadənin “Bədii üslubda danışq dilinin morfoloji xüsusiyyətləri” adlı elmi işində bədii üslubda isimlərdə halların əvəzlənməsi, mənsubiyyət kateqoriyasının fonetik və qrammatik cəhətdən fərqlənməsi və s. şəkildə təzahür edən danışq dilinin morfoloji xüsusiyyətləri, dos.R.Y.Həbiblinin “Onomastik lüğətçilik tətbiqi leksikoqrafiyanın bir sahəsi kimi” adlı elmi işində onomastik lüğətlərin mövcud tiplərinin təkmilləşdirilməsi, yeni prinsiplər əsasında yeni tip lüğətlərin yaradılması və s. problemlər araşdırılır.

7.Ümumi dilçilik kafedrası

Struktur və ştat cədvəli

1. Ə.Ə.Rəcəbli-fil.f.d., prof.-1936
2. Ş.V.Qasımova- fil.f.d., dos.-1935
3. M.T.Məmmədov- fil.f.d., dos.-1957
4. C.X.Muradov- fil.f.d., dos.-1966
5. F.N.Mehdiyev-b/m.-1948

6. E.H.Həmzəyeva- fil.f.d., b/m., 0,5 ştat-1959
7. S.Ə.Məmmədova-b/m.-1939
8. C.M.Əliyeva-b/m.-1946
9. Cəfərov N.Q.-AMEA-nın m.ü.,f.e.d.,prof., 0,5 ştat-əvəzçi-1959
10. L.F.Ələkbərova-b/lab.-1970

2016-cı ildə kafedranın əməkdaşları “Dillərin təsnifi” mözusunda araşdırma aparmışlar.

Prof. Ə.Ə.Rəcəblinin “Daxili və xarici bərpa” adlı elmi işində dillərin qohumluğunu sübut etmə prinsipləri, Boppun aqqlütinasiya nəzəriyyəsi, XIX əsrin ortalarında müqayisəli-tarixi dilçilik, dos.Ş.V.Qasimovanın “Flektiv dillər” adlı elmi işində flektiv dillər, onların əsas əlamətləri, dos.M.T.Məmmədovun “Morfoloji tipologiya” elmi işində dillərin tipoloji təsnifi məsələləri, dos.C.X.Muradovun “Flektiv dillərdə diffuziya” adlanan elmi işində flektiv dillərin xüsusiyyə, b/m. F.N. Mehdiyevin “Morfoloji tipologiyanın inkişaf mərhələləri” adlı elmi işində morfoloji tipologiya, morfolojiyanın predmeti, fil.f.d. E.H.Həmzəyevanın “Bərpa üsulları” adlı elmi işində dilin daxili və xarici əlamətlərini öyrənmə üsulları, b/m. S.Ə.Məmmədovanın “Latın dili” elmi işində latın dilindəki bağlayıcılar, onların mənasına görə növləri və s. problemlər araşdırılır.

8.Rus dili kafedrası (təbiət fakültələri üzrə)

Struktur və ştat cədvəli

1. M.M.Cəfərov-f.e.d., prof., kaf.müdiri-1939
2. F.Y.Hüseynova-fil.f.d., dos.-1941
3. G.Ə.Qarabağlı-b/müə. -1948
4. N.Ə.Əsədova-b/müə. -1945
5. G.M.Sənani-b/müə. -1941
6. D.Ə.Mustafayeva-b/müə. -1951
7. Ş.Ə.Qasimova-b/müə. -1940
8. G.M.Rəsulova-b/müə. -1960.
9. D.A.Kazi-zadə-b/müə. -1952
10. N.N.Mirbabayeva-b/müə. -1964
11. N.N.Xəlilova – müə.,0,5 ştat-1969
12. Z.Ə.Qurbanova-b/lab.-1948
13. Ə.A.Feyziyeva-b/lab.-1971

2016-cı ildə kafedranın əməkdaşları “Müasir dilçiliyin və rus dili tədrisi metodikasının nailiyyətlərinin tədris prosesində tətbiq olunması” problemi üzərində işləmişdir. Kafedranın müəllimləri dərslər dedikləri fakültələrin tələbələri üçün rus dili üzrə metodik göstərişlər, dərslər vəsaitləri və məlumat kitabçası hazırlamışlar.

Kafedranın müəllimləri “Rus dilinin tədrisində situativ prinsipin tətbiqi”, “Rus dilinin tədrisində intensiv metodun tətbiqi”, “Rus dilinin tədrisində kombinə edilmiş metodun tətbiq olunması”, “Rus dilinin tədrisində interaktiv metodun tətbiqi”, “Rus dilinin tədrisində problemlə axtarış metodun tətbiqi” plan işlərini yerinə yetirmişlər.

9.Rus dili kafedrası (humanitar fakültələr üzrə)

Struktur və ştat cədvəli

1. Ə.M.Paşayeva-fil.f.d., dos., kaf.müdiri -1943.
2. T.Ə.Əliyev-p.ü.f.d., dos.-1951
3. E.Ə.Kərimov- fil.f.d., dos.-1955
4. A.R.Səmədova-prof.,fəlsəfə doktoru.-1936
5. R.S.İmanova- fil.f.d., dos.-1958
6. L.M.Ələkbərova- p.ü.f.d.,dos.-1969
7. S.S.Cəfərova- b/m.-1941

8. M.M.Sadixova- b/m., 0,5 ştat-1944
9. F.H.Azadəliyeva- b/m.,0,5 ştat-1945
10. Sona Çərkəz Məmməd q.- b/m.-1948
11. F.F.Ağamirova-müə.,0,5 şt-1966
12. X.M.Axundova- b/m.-1946
13. U.B.Babayeva-b/m.-1942
14. A.H.Əliyeva-müə.,0,5 şt.-1945
15. R.M.Əsgərova-b/m.-1947
16. Q.A.Əhmədova-b/m.,0,5 ştat,-1942
17. H.L.Quliyeva-b/m.-1943
18. L.F.Muradova-b/m.-1961
19. L.M.Quliyeva-b/m.-1950
20. Z.Ə.Mənsimova- b/m.-1957
21. K.M.Nuriyeva- b/müə.,0,5 ştat-1947
22. E.A.Rzayeva- b/müə.,0,5 şt.-1939.

Kafedranın 2016-cı ildə elmi-tədqiqat işlərinin əsas istiqamətləri aşağıdakılar olmuşdur:

- 1.Dərs prosesinin tədris-metodik ədəbiyyatı ilə təminatı
- 2.Rus dilinin xarici dil kimi tədrisinin metodikası.

Humanitar fakültələr üzrə Rus dili kafedrasının 2016-cı ildə elmi işləri “Rus dilinin tədrisi metodikası” probleminə həsr olunmuşdur.

10.Rus dilçiliyi kafedrası

Kafedranın struktur və ştat cədvəli.

1. L.H.Quliyeva-kaf.müdiri,f.e.d.,prof.-05.04.1942
2. S.A.Məhərrəmovə-f.e.d.,prof.,24.11.1959
3. E.C.Hacıyeva-f.e.n.,dosent-22.05.1947
4. E.A.Heydərova-f.e.n.,dos., 0,5ştat- 28.07.1970
5. R.İ.İsmayılova-f.e.n.,b/müə.-04.10.1951
6. T.İ.İbrahimova- b.müə.-20.09.1943
7. F.A.G.Məmmədbəyli-b.müə.-09.10.1945
8. N.V.Xidirov- b.müə.-11.05.1959
9. N.T.Zeynalova- b.müə.-11.03.195
10. R.A.Cəfərova-baş lab.-28.10.1946
11. S.Ə.Əliyeva- baş lab.-25.01.1956

2016-cı ildə Rus dilçiliyi kafedrasında elmi-tədqiqat işləri 3 mövzuda davam etdirilmişdir:

1. Rus ədəbi dilinin fonetik sisteminin inkişaf qanunauyğunluqları.
2. Müasir rus ədəbi dilinin leksik-qrammatik sistemi.
3. Rus dilinin tarixi məsələləri.

Prof.L.H.Quliyeva “Müxtəlif sistemli dillərdə şəxs adlarının transkripsiya və transliterasiya məsələləri (Azərbaycan, rus və çin dilləri)” adlı elmi işində “Rus və çin şəxs adlarının transkripsiyası və transliterasiyası (tədqiqatın tətbiqi xarakteri) üzrə mərhələsi, prof. S.A.Məhərrəmovə “Bədii mətnə kontinuum və məkan növləri. Abzas, sərbəst cümlələr, mətnin hissələri və əlaqə vasitələri. Poetik və dramaturji mətnlər»” adlı elmi işində poetik, nəsr və dram əsərlərində bədii məkanın təhlili, dos. E.C.Hacıyeva “Rus dilinin sintaksisində tabesiz mürəkkəb cümlənin problemləri” adlı elmi işində tabesiz mürəkkəb cümlənin rus sintaksisində ənənəvi və qeyri-ənənəvi təhlili, dos. E.A.Heydərova “XIX-XX əsrin müqayisəli tarixi və tipoloji tədqiqatları” adlı elmi işində A.A.Potebnyanın Humboldt və Şteyntalın elmi işlərinə əsaslanaraq orijinal konsepsiya yaratması, dili tarixi hadisə kimi təqdim etməsi, N.V.Kruşevski və A.Boqoroditskinin əsərlərində dillərin tipoloji tədqiqatları araşdırılır. B/m. R.İ.İbrahimova “Müasir rus dilinin leksikasının və frazeologiyasının aktual problemləri” adlı elmi işinin “Müasir rus dilində leksik vahidlərin istifadəsi” üzrə mərhələsini,

b/m. T.İ.İbrahimova “Rus dilinin leksikologiyası və fonetikasını terminlərinin toplanıb işlənməsi” adlı elmi işinin “Dərsləklərdə və dərs vəsaitlərində istifadə edilən leksikoloji terminlərin toplanıb işlənməsi” üzrə mərhələsini yerinə yetirmişdir. b/m. F.A.Məmmədbəylinin “Müasir rus dili. Morfologiya” adlı elmi işində feil, zərf və vəziyyət kateqoriyası, b/m. N.V.Xidirovun “Qız və udin dillərində feilin kateqoriyası” adlı elmi işində Qafqaz dillərinə daxil olan qız və udin dillərində funksional əsasların paradigmatika və sintaqmatika səviyyəsində sistem münasibətlərinin təhlili aparılır, b/m. N.T.Zeynalovanın “Növ tutuşdurulmasının semantik tipləri” adlı elmi işində tədqiqatçıların əksəriyyətinin sırf növ kimi qəbul etdiyi feil cütlüklərinin təhlilinin nəticələri təqdim olunur.

11. Rus ədəbiyyatı Struktur və ştat cədvəli

1. A.C.Hacıyev-f.e.d.,prof.,kafedra müdiri, 0,5 ştat-1947
2. L.Z.Gərayzadə-f.e.d., prof., dos.-1947
3. M.A.Yaqubova –fil.f.d.,dos.-1948
4. Ə.M.Paşayeva- fil.f.d.,dos.,0,5 ştat -1944 (əvəzçi)
5. S.A.Əliyeva- fil.f.d.,dos.-1958
6. R.H.Bağirov- fil.f.d.,dos.-1955
7. T.Q.Məmmədova- baş müə. -1973
8. T.X.Məmmədov-müə.,0,5 şt.-1963
9. A.N.Bağirova fil.f.d.,müə.,0,5 şt.-1983
10. A.P.Məmmədova- b/lab.-1972

Kafedranın əməkdaşları “Ədəbi əlaqələr və ədəbiyyatın zənginləşməsi” və “Rus ədəbiyyatının formalaşma yolları və inkişafının tarixi mərhələləri” üzərində elmi-tədqiqat işlərini yerinə yetirmişdir.

Prof. A.C.Hacıyevin “Adelaida Adalis və Şərq” adlı elmi işində rus-Şərq ədəbi əlaqələri, Adelaida Adalisin həyat və yaradıcılığının Azərbaycan ədəbiyyatşünaslığında əks olunması məsələləri, prof. L.Z.Gərayzadənin “Ç.Aytmatovun yaradıcılığında din motivləri” adlı elmi işində Ç.Aytmatovun “Ağ gəmi”, “Dəniz kənarıyla qaçan alabaş” povestlərində dini problemlər, dos.M.A.Yaqubovanın “A.N.Ostrovskinin dram əsərləri” adlı elmi işində A.N.Ostrovskinin yaradıcılıq irsi, onun əsərlərinin bir sıra tarixi nüansları, tərcümədəki problemlər, dos.S.Əliyevanın “Qədim rus ədəbiyyatında pritçalar” adlı elmi işində qədim rus ədəbiyyatında məşhur olan pritçalar, dos.R.H.Bağirovun “Rus şairlərinin inqilabdan sonrakı yaradıcılığında Azərbaycan (1917-20-ci illər)” adlı elmi işində inqilabdan sonrakı dövrdə, yəni 1917-22-ci illərdə, S.Qorodetskinin, V.Xlebnikovun, V.İvanovun Bakı şəhərinə həsr etdikləri şeirlər, b/m.T.Q.Məmmədovanın “A.Blokun nəsr üslubunun orijinallığı” adlı elmi işində A.Blokun nəsr yaradıcılığı janr və üslub cəhətdən nəzərdən keçirilir, ədibin üslubunun özünəməxsusluğu vurğulanır, b/m.T.X.Məmmədovun “Andrey Platonovun yaradıcılığında faciə problemi” adlı elmi işində yazıçının faciə qəhrəmanının özünəməxsusluğu göstərilir, Platonovun “Çevenqur” romanı və “Kotlovan” povestində süjet-kompozisiya təşkili sistemində münaqişə yaradan əlaqələrin quruluşu açılır, dos. A.N.Bağirovanın “Azərbaycan poeziyasında sonet janrının yaranma tarixi”adlı elmi işində XX əsrin əvvəlində Azərbaycan poeziyasında sonet janrının yeri araşdırılır.

12.Alman və fransız dilləri kafedrası Struktur və ştat cədvəli

- 1.Fərəcullayeva Elmira Nadir qızı, kafedra müdiri, dos., 0,5 ştat-1963
- 2.Abdullayeva Xədicə Ramiz q.- b/m,1,0 ştat-1962
3. Məmmədov Məşkur Lətif o.- b/m,1,0 ştat-1932
- 4.Həsənova Azelma Bəhram q.- b/m,0,5 ştat-1953

- 5.Əmiraslanova İradə Azər q.- b/m,1,0 ştat-1962
- 6.Allahverdiyeva Mətanət Əliş q.-b/ m, 1,0 ştat-1965
- 7.İsmayılova Ulduzə Səməd q.-bm, 1,0 ştat-1957
- 8.Bağirova Fatma Bilal q.- dos., 1,0 ştat-1948
- 9.Tarıverdiyeva Ofelya Murad q.- b/m, 1,0 ştat-1946
- 10.Orucova Mələhət İsa q.- b/m,1,0 ştat-1958
- 11.Quliyeva Sevil Soltanəli q.- b/m,1,0 ştat-1940
- 12.Piriyeva Əsli Camal q.- b/m,1,0 ştat-1949
- 13.İlyaslı Elmira Nosu q.- b/m, 1,0 ştat-1948
- 14.Şahəlizadə Ləman Bəxtiyar q.- m, 0,5 ştat-1978
- 15.Cabbarov Namiq Abbas o.-m, 0,5 ştat-1979
- 16.Süleymanova Elmira Yolçu q.-m, 0,5 ştat-1966
- 17.Ələkbərova Emilya Emil q.-m, 0,5 ştat-1981
- 18.Yunusova Elnarə Faiq q.-b/l, 1,0 ştat-1977
- 19.Dadaşova Aysel Xalid q.- lab, 0,5 ştat-1991

Kafedrada “Azərbaycan ali məktəblərinin ixtisas fakültələrində fransız dilinin tədris metodikasının nəzəri əsasları” mövzusu üzrə 15 tədqiqat işi yerinə yetirilir. 2016-cı ildə kafedranın əməkdaşları “Azərbaycan ali məktəblərinin ixtisas fakültələrində fransız dilinin tədrisi metodikasının nəzəri əsasları” üzərində elmi iş aparmışlar.

13.İngilis dili kafedrası

Struktur və ştat cədvəli

1. A.Q.Abbasov –fəlsəfə doktoru,dos., kafedra müdiri,0,5 ştat-1942
2. İ.B.Əliyev-b/m., kafedra müdirinin müavini -1962
3. T.İ.Qurbanova – dos., b/m.-1938
4. N.B.Seyidzadə- dos., b/m.-1955
5. Q.İ.Əhmədov-dos., b/m.-1947
6. G.B.Kərimova- dos., b/m-1961
7. G.L.Rəfibəyli- dos., b/m-1977
8. S.Q.Əliyev- fil.f.d., b/m-1948
9. M.Q.Ələsgərova-b/m.-1950
10. F.Ş.Şirinova- b/m.-1937
11. S.Q.Məmmədova- b/m.-1941
12. N.A.Orucova – b/m. -1948
13. L.M.Axundzadə- b/m.-1951
14. R.Y.Təhməzova- b/m.-1957
15. D.M.Quliyeva- b/m.-1956
16. Ş.M.Bünyadzadə- b/m.-1957
17. G.Q.Xanbabayeva-fil.f.d.,b/m.-1962
18. İ.R. İsmayılova -b/m.- 1988
19. P.İ.Paşayeva – b/m.- 1984
20. N.A.Əliyeva – b/m. -1983
21. N.N.Şirəlizadə-müə. -1956
22. Y.İ.Ələsgərova- müə., 1 şt.-1976
23. N.Q. Mahmudova –müə., 1 şt. -1988
24. E.İ.Tağıyeva – müə., 1 şt.-1983
25. N.V.Seyidova –müə., 1 şt. -1980
26. A.İ.Məmmədova-müə.,0,5 şt.-1984
27. M.A.Qəhrəmanova -müə.,0,5şt.-1960
28. Ş.Z.Səfərova- müə.,0,5şt.-1968
29. Ü.Ş.Hüseynova-müə., 0,5 şt. – 1982

30. A.Ş.Hümbətova- fil.f.d., müəl.,0,5şt.-1981
31. R.A.Cəfərova –müəl., 0,5 şt.-1977
32. Ş.M.Balayeva-lab.müdiri-1961
33. M.Mehdiyeva –müəl.,-1970
34. R.C.Əliyeva-müəl.. 0,5 şt.-1966

2016- cı ildə İngilis dili kafedrasının əməkdaşları “Dilçilik” istiqamətində “Sahəvi lüğətlərin tərtibi məsələləri” problemi üzərində çalışmışlar. 2016-cı ildə dos.A.Abbasov, İ.Əliyev, M.Mehdiyeva, P.Paşayeva, Ş.Səfərova, A.Hümbətova, S.Məmmədova, A.Məmmədova, R.Təhməzova, S.Əliyev, G.Kərimova, D.Quliyeva və başqalarının dərslər vəsaiti və lüğətləri çap olunmuşdur.

14.İngilis dili (humanitar fakültələr üzrə)

Struktur və ştat cədvəli

1. dos. (f.e.n.) Hacıyev Bəylər İslamxan o. 1956 (0,5 ştat)
2. dos. (f.e.n.) Öməröva Möminat Məhəmməd q. 1939 (1 ştat)
3. dos. (f.e.n.) İbrahimova Nailə Xanməmməd q. 1964 (1 ştat)
4. dos.əvəzi Şirəliyeva Şölə Mövsüm q.1945 (1 ştat).
5. Baş müəllim Ələsgərova Zərifə İsrəfil q.1947 (1 ştat)
6. Baş müəllim Meybəliyeva Aybəniz Tələt q.1959 (1 ştat)
7. Baş müəllim Əliyeva Mələhət Qəribə q. 1961(1 ştat)
8. Baş müəllim Ağayeva Cəmilə Musa q.1939 (1 ştat)
9. Baş müəllim Nəcəfova Xatirə Kommunar q.1971 (1 ştat)
10. Baş müəllim Fazilzadə Məryəm Abdulla q.1959 (1 ştat)
11. Baş müəllim Xəlilova Bahar Suleyman q.1972 (1 ştat)
12. Baş müəllim Sadiqova Nərgiz Ayaz q.1954 (1 ştat)
13. Baş müəllim Sultanova Samirə Xəqani q.1980 (1 ştat)
14. Baş müəllim Ağayeva Mənsurə Tiflis q.1964 (1 ştat)
15. Müəl.Quliyeva Mınarə Naryad q.1975 (1ştat)
16. f.e.f.d. müəl.Məmmədova Fərəh Əlixan q.1986 (1 ştat)
17. Müəl.Əhmədova Zəhra Mirzaağa q.1981 (1ştat)
18. Müəl.Əliyeva Ülvyyə Xalıqverdi q.1982 (1 ştat)
19. Müəl. Mürsəlov Rizvan Cavanxan o.1971 (1,0 ştat)
20. dos.əvəzi f.e.n. İsmayılova Afaq İmaş q.1965 (0,5 ştat)
21. Baş müəllim Mehtiyeva Tamilla Dadaş q.1958 (0,5 ştat)
22. Baş müəllim Rəhimova Güllheyran Həsən q. (0,5 ştat)
23. Müəl. Rzayev Fərrux Nəriman q.1965 (0,5 ştat)
24. Müəl. Hacıyeva Yeganə Zabil q.1974 (0,5 ştat)
25. Müəl. Hacıyeva Səlimə Çingiz q.1964(0,5 ştat)
26. Müəl. Əliyeva Elmina Vasif q.1981 (0,5 ştat)
27. Müəl. Məmmədova Könül Həbib qızı 1975 (0,5 ştat)
28. Müəl. Əsədullayeva Maral Allahyar q. 1990 (0,5 ştat)
29. Müəl. Haqverdiyeva Kəmalə Haqverdi q.1986 (0,5ştat),
30. Müəl. Katibli Sevinc Azad q.1988 (0,5 ştat)
31. Müəl. Mənsimova Firəngiz Mais q. 1984 (0,5 ştat)
32. Müəl.İsmayılova Səbinə Vilayət q.1988 (1ştat) (analiq məzuniy.)
33. Müəl. Mahmudova Günel Tofiq q.1987 (0,5 ştat) (analiq məzuniy.)
34. Müəl.Aydınova Səkinə Dəmir q.1976 (0,5 ştat) (analiq məzuniy.)
35. Mirzəyeva Yeganə Yunis q (0.5)
36. Əliyeva Ceyran Ələsgər q. (0.5)
37. Xəlilov Arif Yusif o.(0.5)

38. Rəhimov Qivaməddin Abbas o.(əvəzçi)

39. Baş laborant Rəsulova Afaq Mirmehdi q.(1981) 1 ştat

Kafedrada aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətləri Humanitar fakültələrdə xüsusi məqsədli İngilis dilinin tədrisi, problem isə İngilis dilinin səmərəli tədrisində dərslük və dərs vəsaitlərinin rolu olmuşdur. Cari ildə dos.B. Hacıyevin humanitar fakültələrin tələbələri üçün “Xüsusi məqsədli ingilis dilinin tədrisi (hüquqi ingilis dili)” dərsliyi çap olunmuşdur.

15.Azərbaycan dili və nitq mədəniyyəti

Struktur və ştat cədvəli

1. S.V.Abbasova-fil.f.d., dos., 0,5 ştat, kafedra müdiri – 1973
2. S.M.Seyidova-fil.f.d., dos. – 1949
3. S.A.Orucova-fil.f.d., dos. – 1972
4. O.N.Piriyeva-p.ü.f.d., dos. – 1950
5. S.M.Mərdanova-fil.f.d., dos. – 1979
6. Z.P.Nəbiyeva-fil.f.d., dos., 0,5 ştat – 1956
7. A.T.Əliyeva-fil.f.d., dos. – 1970
8. N.K.Məmmədova-fil.f.d., dos., 0,5 ştat – 1965
9. Ş.A.Abasova-fil.f.d., dos. əv., 0,5 ştat – 1969
10. X.F.Manafli-fil.f.d., dos. əv. – 1977
11. Ə.Y.Ağakışiyev-fil.f.d., dos. əv., 0,5 ştat – 1957
12. G.N.Abbasova-b/m – 1956
13. İ.A.Məhərrəmovə-müə. – 1958
14. N.M.Hacıyeva-müə. – 1970
15. Ş.N.Əliyeva-müə., 0,5 ştat – 1969
16. L.Ə.Əliyeva-fil.f.d., müə. – 1961
17. Y.V.Qəhrəmanlı-müə., 0,5 ştat

Kafedranın əməkdaşları Azərbaycan dili və nitq mədəniyyətinin nəzəri və praktik məsələləri üzərində elmi-tədqiqat işlərini yerinə yetirmişdir.

Dos. S.V.Abbasovanın “Ədəbi dilin leksik norması” adlı elmi işində ədəbi dil normalarından biri olan leksik norma və onun əsas xüsusiyyətləri, dos. S.M.Seyidovanın “Azərbaycan dilində elmi üslub” adlı elmi işində Azərbaycan dilində elmi üslubun xarakterik xüsusiyyətləri, dos. Z.P.Nəbiyevanın “Orta əsrlərdə natiqlik sənəti” adlı elmi işində natiqlik sənətinin orta əsrlərdə keçdiyi inkişaf yolu, dos. O.N.Piriyevanın “XX əsrin sonlarında yazılmış dərslüklərin təhlili” adlı elmi işində XX əsrin ortalarından nitq mədəniyyəti və natiqlik məharəti məsələləri ilə müntəzəm məşğul olan pedaqoqlardan A.S.Abdullayevin, M.S.Şirəliyevin, N.Abdullayevin və başqalarının əsərləri təhlil olunur, dos. S.Mərdanovanın “Azərbaycan dili və nitq mədəniyyətinin tədrisində nitqə verilən tələblərin öyrədilməsi” adlı elmi işində nitq mədəniyyəti, onun norma və tələbləri, nitq mədəniyyətinin nəzəri və praktik məsələləri şərh edilir, dos. S.A.Orucovanın “Semiotik analizin ədəbiyyat və estetikaya tətbiqi” adlı elmi işində təsviri incəsənətdə ikoniklik, məkan semiotikası və s. problemlər araşdırılır.

4.Dərc olunmuş elmi işlərinin xarakteristikası

Kafedralarda dərs yükü yerinə yetirməklə elmi-tədqiqat işlərinin nəticələri çox vaxt dərslük, dərs vəsaiti, monoqrafiya, məqalə şəklində dərc olunur və geniş oxucu kütləsinə çatdırılır.

4.1.Dərsliklər və dərs vəsaitləri

2016-cı ildə prof. S.İbrahimov və dos. M.Həsənovanın “Azərbaycanda ədəbiyyatın tədrisi tarixi” dərs vəsaiti, dos. L.Əliyevanın “Klassik Azərbaycan ədəbiyyatında hekayə toplular: mövzu-ideya və problematikası” dərs vəsaiti, prof. T.M.Hacıyevin “Azərbaycan dili test kitabçası (IX sinif)” dərsliyi (Bakı, 2016, 198 s.), prof. T.M.Hacıyev və prof. əv. Z.Ə.Şahbazovanın “Azərbaycan dili” dərs vəsaiti (Bakı, 2016, 40 ç.v.), prof. M.M.Cəfərov və dos. F.Y.Hüseynovanın “Русский язык. Учебник для студентов-бакалавров естественных факультетов” dərsliyi (Bakı, 2016, 304s. (19 ç.v.)), dos.A.M.Paşayeva, S.A.Əliyeva və N.T.Zeynalovanın “Rus dili-ümumtəhsil məktəblərinin 9-cu sinfi “Rus dili” (əsas xarici dil kimi) fənni üzrə dərslik (Bakı, 2016, 200 s.), dos. Ə.M.Paşayeva, b/m. L.Quliyeva və L.Seyidzadənin “Rus dili-Humanitar fakültələr üçün dərs vəsaiti (Bakı, 2016, 246 s.), dos. E.N.Fərəcullayevanın “Parlez-vous français? Do you speak English? Вы говорите по русски?” dərs vəsaiti, F.B.Bağirovanın “Deutsch” mexanika-riyaziyyat fakültəsi üçün dərsliyi, b/m. T.İbrahimovanın “Müasir rus dilinin leksikologiyası” adlı metodik göstəricisi (Bakı, 2016, 2 ç. v.), A.M.Paşayeva, S.A.Əliyeva və N.T.Zeynalovanın “Русский язык. 9 класс. Учебник для общеобразовательных школ с азербайджанским языком обучения» (Bakı, 2016, 10 ç. v.), A.M.Paşayeva, S.A.Əliyeva və N.T.Zeynalovanın “Русский язык. 9 класс. Учебное пособие для учителя общеобразовательных школ с азербайджанским языком обучения» dərs vəsaiti, dos. B.İ.Hacıyev, müə. M.A.Əsədullayeva və müə. Y.Z.Hacıyevanın “English (For the Faculties of Arts)” dərsliyi (Bakı, 2016, 37.5 ç.v), dos. S.V.Abbasova, dos. S.M.Seyidova və dos. N.K.Məmmədovanın “Azərbaycan dili və nitq mədəniyyəti (Ali məktəblər üçün dərslik)” (Bakı, 2016, 14,5 ç.v.), dos. S.V.Abbasova, dos. S.M.Seyidova və dos. N.K.Məmmədovanın “Tapşırıq, tərcümə və oxu mətnləri (Ali məktəblərin coğrafiya fakültəsinin tələbələri üçün dərs vəsaiti) (Bakı, 2016, 10,75 ç.v.), dos. S.M.Mərdanova, dos. əv. Ş.A.Abasova və dos. əv. X.F.Manafının “Azərbaycan dili və nitq mədəniyyəti” dərs vəsaiti (Bakı, 2016, 18, 25 ç.v.), dos. B.İ.Hacıyevin “Do you Speak English?” (Bakı, 2016, 24 ç.v.) dərs vəsaiti, b/m. G.H.Rəhimova, M.Qurbanova, E.Fərəcullayeva və R.Həbiblinin Azərbaycan dili (əcnəbi tələbələr üçün) dərsliyi, dos. A.Q.Abbasovun “English” for first course students” dərsliyi, fil.f.d. S.Əliyevin ““Dədə Qorqud Kitabı” və Orta əsr Avropa dastanları” dərs vəsaiti, dos. S.A.Əliyevanın Русский язык (как основной иностранный язык) для 9-го класса общеобразовательных школ (Bakı, 2016, 192 s.), Методическое пособие для учителя по предмету «Русский язык» (как основной иностранный язык) для 9-го класса общеобразовательных школ (Bakı, 2016, 192 s.), dos. L.Əliyevanın “Klassik Azərbaycan ədəbiyyatında hekayə toplular: mövzu-ideya və problematikası” dərs vəsaiti, dos. Ə.Cavadovun “Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəblər üçün dərslik)” dərsliyi (həmmüəllif, Bakı, 2016, 232 s.), müə. N.Al-Abbasinin «Восток в творчестве обрусевшего поэта – декабриста немецкого происхождения В.К.Кюхельбекера» dərs vəsaiti (Bakı, 2016, 132 s.) və s. çap olunmuşdur.

4.2.Monoqrafiyalar

2016-cı ildə prof. Ə.Ə.Rəcəblinin “İngilis dilində modal feillər” (Bakı, “Elm və təhsil” 2016, 238 s.), Ə.Ə.Rəcəblinin “London struktur dilçilik məktəbi” (Bakı, “Elm və təhsil”, 2016, 56 s.), Ə.Ə.Rəcəblinin “Deskriptiv dilçilikdə fonologiya və qrammatika problemləri (Bakı, “Elm və təhsil”, 2016, 88 s.), prof. Ə.Ə.Rəcəblinin “Qədim ərəb dilçiliyi” (Bakı, “Elm və təhsil”, 2016, 168 s.), dos. E.Heydərovanın “Azərbaycanda rus şivələrinin leksik sistemi” (Bakı, 2015, 178 s., 11 çap vərəqi), f.e.d.R.B.Əskərovun “Bağımsızlık dönəmi Azərbaycan edebiyatı” (Bakı, 2016, 279 s.), fil.f.d. Q.İ.Əhmədovun “Artur Konan Doyleun detektiv yaradıcılığının kompleks tədqiqi” və.s. monoqrafiyalar çap olunmuşdur.

4.3 Məqalələr

2016-cı ildə filologiya fakültəsinin müəllimləri 400-dən artıq məqalə çap etdirmişlər.

1.N.Xəlilov. Aşiq poeziyasının M.V.Vidadi yaradıcılığında poetik ənənələri // Filologiyanın aktual problemləri. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Respublika elmi-nəzəri konfransının materialları. Bakı, 18-19 may, 2016-cı il, s. 26-29.

2. L.Quliyeva. К теории словообразования проприальных единиц // Dil və ədəbiyyat. Beynəlxalq elmi jurnal, Bakı, № 1(97), s. 5-9.

3. L.Quliyeva. Из наблюдений над диалектной антропонимией // Сборник материалов конференции, посвященной 70-летию проф. Ильяса Гамидова, Баку, БСУ, 2016, с. 17-26.

4.C.Nağıyev. Azərbaycan romanına yeni baxış // “Ustad” aylıq ədəbiyyat və sənət dərgisi, №3, 3 aprel 2016, s.5-10.

5.E.Əzizov. Birinci Türkoloji qurultayda türk dillərinin tarixi və inkişafı məsələləri // Türkologiya, 2016, №3, s.78-85.

6. S.Məhərrəмова. Ихтионимы в терминообразовании (на материале русского языка), Elmi əsərlər, Dil və ədəbiyyat seriyası birgə nəşr, Bakı, Kiyev, Minsk, 2016, №2, s.121-128.

7. H.Əsgərov. 1993-dən başlanan quruculuq və inkişaf yolu // Filologiyanın aktual problemləri. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Respublika elmi-nəzəri konfransının materialları. Bakı, 18-19 may, 2016-cı il, s.3-9.

8. L.Gərayzadə. Азербайджанская модель мультикультурализма // “Mədəni müxtəliflik: Dünya və Azərbaycan” beynəlxalq elmi-praktik konfrans, Bakı, 29 aprel 2016, s.52-54.

9. E.Nasıyeva. Отрицательные предложения, не имеющие утвердительных коррелятов // «Dil və ədəbiyyat» Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, 2016, №2 (98), s.64-65.

10. S.Orucova. SMOMPK məcmuəsində ağı janrının toplanması, tərcüməsi və nəşri // Filologiya məsələləri, № 10, Bakı, 2016, s.177-182.

11. M.Məmmədov. Əski türk dini və şamanizm// “Dil və ədəbiyyat” elmi-nəzəri jurnal, № 4 (100), Bakı, 2016, s.325-327.

12. K.İslamzadə. “İnşaat qurbanı” mərasimi və eyniadlı folklor süjeti // “Dədə Qorqud” jurnalı, № 3, 2015, 1 ç.v.

13. S.Qocayeva. Klassiklərin yaradıcılığında Xızır obrazı // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, № 4 (100), Bakı, 2016, s.271-272.

14.M.Cəfərov, F.Hüseynova. К проблеме формирования коммуникативной компетенции студентов // Filologiyanın aktual problemləri (Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 93 illiyinə həsr olunmuş elmi-nəzəri konfransın materialları), XIX kitab. B., 2016, s.214-217

15.Z.Şahbazova. Türk dillərində işlənən təyin əvəzlilikləri və onların linqvistik xüsusiyyətləri // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, №3, Bakı, 2016, s.97-105.

16.İ.Nasıyeva. Azərbaycan ədəbi dilinin funksional üslubları // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, №1(93), Bakı, 2016, s.127-132.

17.İ.Məmmədov. Ferdinand de Sössür və onun “Ümumi dilçilik” kursu // Filologiya məsələləri, №8, Bakı, 2016, s.10-22.

18. E.Həsənova. Paralel semantik açılışlı mürəkkəb cümlələrin aktuallaşması // Filologiya məsələləri, №11, Bakı, 2016, s.29-32.

19. M.Bayramlı. Sizə kimdən deyim // “Folklor və etnoqrafiya” beynəlxalq elmi jurnal, 2016, №3, s.25-30.

20.E.Mehrəliyev. Cozef Strandel.Əklil // “Mütərcim” ədəbi-elmi tərcümə jurnalı, 2016, s.13-21.

21.N.Sadıxlı. Müqayisəli ədəbiyyatşünaslıq: Tarixi və müasir inkişafı // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, №3 (99), Bakı, 2016.

22.N.Həsənov. Redyard Kiplinqin poeziyasında şərq motivləri // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, №4 (100), Bakı, 2016, s.161-165.

23.M.Novruzov. Qədim bulqar abidələri və qədim türk dilinin bulqar ləhcəsi // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, №3 (99), Bakı, 2016, s.138-140.

24. M.Məmmədov. Zaqatala-Şəki bölgəsi şivələrində qərb elementləri (fonetik xüsusiyyətlər) // Akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransının materialları, Bakı, 2 noyabr 2016, s.57-62.

25.İ.Vəliyev. Mustafa Zəririn “Yusif və Züleyxa” məsnəvisində feilin şəkilləri // Azərbaycan xalqının ümummilliyə lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı, Bakı, 18-19 may 2016, s.217-221.

26. İ.Əliyeva. B.Vahabzadə poeziyasında Qarabağ faciəsi milli-mənəvi yaddaşda // Azərbaycan dili və ədəbiyyatı tədrisi jurnalı, 2015, №1

27. A.Məmmədova. M.Ə.Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsərində türkçülük ideologiyası, turançılıq məfkurəsi və Azərbaycanın Turanda yeri // Müasir Filologiya məsələləri, Elm və təhsil, Bakı, 2015.

28.H.Abdiyeva. “Fəryad”dan gələn səslər // B.Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “B.Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans, 29 oktyabr 2015

29. E.Fərəcullayeva. Бунин и Банин // Görkəmli ictimai xadim, akademik “Tofiq İsmayıl oğlu Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransının materialları, 2 noyabr 2016-cı il. Bakı, 2016, s.265-267

30.E.Məmmədov. Türk dünyasının şanlı və qanlı tarixi – I Bakı Türkoloji Qurultayı (1926) // I Bakı Türkoloji Qurultayının 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, 2016.

31.E.Heydərova. Древние пласты лексики русского островного говора Азербайджана // «Dil və ədəbiyyat» Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, 2016, №1 (97), s.9-11.

32. T.İbrahimova. Фразеологизмы русского языка с архаичным местоименным компонентом // «Dil və ədəbiyyat» Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, 2016, №4 (100), s.34-36.

33.F.Ağayeva. XX əsr özbək poeziyasının Zülfüyə mərhələsi // III Beynəlxalq türk dünyası araşdırmaları simpoziumu, Bakı, 2016, 25-27 may, s.221-224.

34.S.Ağayeva. Maqsud Şeyxzadənin poetik dünyası // Filologiya məsələləri, №10, Bakı, dekabr 2016, s.219-226.

35.K.Nəcəfova. N.Kamalın “Cəzmi” əsəri türk ədəbiyyatında ilk tarixi roman kimi // «Dil və ədəbiyyat» Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, 2016, №1 (97), s.205-207.

36. M.X.Əliyeva. Dildə məchulluq sahəsinin feilin təsirlik və təsirsizlik kateqoriyaları ilə əlaqəsi // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, Bakı, 2016 1(97) s.134-135

37. E.C.Hacıyeva. Rus dilinin sintaksisində tabesiz mürəkkəb cümlənin problemləri //«Dil və ədəbiyyat» beynəlxalq elmi-nəzəri jurnal, Bakı, 2016, № 2 (98)

38. R.Quliyeva. Akademik T.Hacıyev türkologiyasının canlı ensiklopediyası idi // Akademik T.Hacıyevin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, BDU, 2016.

39. S.Abbasova. Multikulturalizm Azərbaycançılığın tərkib hissəsi kimi // “Mədəni müxtəliflik: Dünya və Azərbaycan” beynəlxalq elmi-praktik konfrans, Bakı, 2016.

40. S.Seyidova. Vurğunun Sadaxlı dünyası // Ümummilliyə lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransının materialları. Bakı, 18-19 may 2016

41. Ə.Ağakışiyev. Müasir dövrdə KİV-lərin elmi üslubun inkişafında rolu // “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransın materialları, Sumqayıt, 2016.

42. F.A.Məmmədbəyli. К проблеме потенциальных и оккозиональных слов в русском языке // «Dil və ədəbiyyat» Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, 2016, №4 (100), s.86-88.

43. Q.Rəhimov. Трансформация английских и азербайджанских глагольных фразеологических единиц // Humanitar elmlərin öyrənilməsinin aktual problemləri ISSN 2221-8432, 2/2016, st.153-157.

- 44.Q.Rəhimov. Внешняя структура фразеологических единиц как отношение их потенции к реализации в речи // ADU-nun Elmi xəbərləri, 2016, №4, S.24-28.
- 45.S.Rəhmanova. Q.Təbrizinin dilinin fonetik xüsusiyyətləri // Filologiya məsələləri, №7, 2016, s.25-31.
46. Ş.Şirəliyeva. К вопросу об активных методах обучения на уроках иностранного языка // Dil və Ədəbiyyat Beynəlxalq elmi-nəzəri jurnal №3(99) Bakı-2016, s. 327-329.
47. A.İsmayılova. Zaman önlükləri və onların bəzi növləri // Filologiya məsələləri, AMEA Əlyazmalar İnstitutu, Bakı, 2016, №5, S.156-161
48. G.Qarabağlı. Новые формы обучения в образовательном процессе // “Azərbaycan Filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransının materialları, 2 noyabr 2016-cı il, s.122-124.
49. A.Abbasov. “Leksikoqrafiyada “baş söz ” və “lüğət maddəsi ” anlayışları. Sivilizasiya,elmi nəzəri jurnal, Bakı Avrasiya Universiteti 24.1-2016.
50. G.Kərimova. İngilis dilindən azərbaycan dilinə tərcümənin bəzi qrammatik əsaslarına dair // Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal №4(100) Bakı-2016.
51. G.Rəfibəyli. İngilis dilində xəbərin şəkilcə ona oxşar təyindən və zərflikdən fərqləndirilməsi // Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal №3(99) Bakı-2016.
52. S.Əliyev. “Dədə Qorqud kitabı”nın ingilis dilinə P. Mirabil tərcüməsinin poetik leksikası // “Dədə Qorqud” elmi ədəbi toplusu №3(56), Bakı-2016.
53. G.Xanbabayeva. İnkər bildirən nitq fellərinin ingilis və azərbaycan dillərində semantik xüsusiyyətlərinin müqayisəsi // Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 3(99) Bakı-2016.
- 54.N.Orucova. Принцип адекватности перевода и его значение для методики преподавания иностранных языков // Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 2(98) Bakı-2016.
- 55.F.Şirinova. Рифмованный сленг: его специфика и история происхождения // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal 2(98) Bakı-2016.
- 56.L.Axundzadə. Принцип адекватности перевода и его значение для методики преподавания иностранных языков // Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 2(98) Bakı-2016.
- 57.İ.İsmayılova. Main trends in phoneme theory // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, 2(98) Bakı-2016.
58. P.Paşayeva. İngilis dini ifadələrinin doğma dildə şəhri məsələsi // Axtarışlar, Elmi Toplu, AMEA, Naxçıvan, №3, 2016 .
- 59.P.Paşayeva. İngilis mifologizmlərinin metaforik funksiyası // Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı-3/2016.
60. N.Mahmudova. Аббревиация и проблема связи звучания и значения ”. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Slavyan Universiteti, 2/ 2016.
- 61.N.Şirəlizadə. Phraseology: word-groups with transferred meaning ”. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 3(99) Bakı-2016.
- 62.M.Qəhrəmanova. Main Trends In Phoneme Theory // Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal 2(98), Bakı-2016.
- 63.Ş.Səfərova. İngilis dilindən Azərbaycan dilinə tərcümənin bəzi qrammatik əsaslarına dair // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal 4(100) Bakı, 2016.
- 64.T.Hüseynov. Əli və Nino... Mübahisədən həqiqətə... // Müasir ədəbiyyat məsələləri, Bakı, 2015.
- 65.İ.Əliyeva. Yaxın keçmişimiz “Erməni adındakı hərflər” romanında // BDU-nun xəbərləri, Humanitar elmlər seriyası, 2015, №1.
- 66.S.Sultanova. Fərman Kərimzadənin tarixi romanları // Müasir ədəbiyyat məsələləri (məqalələr toplusu), Bakı, Elm və təhsil, 2015.
67. R.Mahmudova. Azərbaycanda multikulturalizm // “Mədəni müxtəliflik: Dünya və Azərbaycan” beynəlxalq elmi-praktik konfrans, Bakı, 2016, s.196-198.

68.Ə.Cavadov. Təyin və zərflik budaq cümləli tabeli mürəkkəb cümlələrin sintaktik-semantik xüsusiyyətləri (Qul Əlinin “Qisseyi-Yusif” poeması üzrə) // Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal №4 (100), Bakı, 2016.

69. M.Abdullayeva. “Dil” fenomeninə ikili yanaşma // Akademik Tofiq Hacıyevin anadan olmasının 80 illiyinə həsr olunmuş “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, 2016.

70.S.Mustafayeva. Azərbaycan dili tarixşünaslığına bir nəzər // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal. Bakı, 2016.

71. Ş.Əliyeva. Azərbaycan ədəbi dilinin formalaşma mərhələləri // Filologiya məsələləri, №8, “Elm və təhsil”, Bakı, 2016.

72. Ş.Əliyeva. Məhəmmədhüseyn Şəhriyar dilinin poetikliyi və bənzərsizliyi // I Bakı Türkoloji Qurultayının 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün, sabah” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, BDU, 2016.

73.Ş.Qasımova. Субстантивация прилагательных различных структурно-семантических разрядов. // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, № 4 (100), Bakı, 2016, s.402-403.

74.D.Mustafayeva. Комбинированные методы обучения русскому языку // I Türkoloji qurultayın 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)” mövzusunda Respublika elmi konfransının materialları, Bakı, 2016.

75.S.Rzayeva. Milli kurikulum əsasında tərtib olunmuş orta məktəb dərslərlərində mətn üzrə işin təşkili // Filologiya məsələləri, №8, “Elm və təhsil”, Bakı, 2016

76.M.Məmmədov. Dil tipləri: dilin kamilliyi məsələsi // Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün, sabah” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, BDU, 2016.

77.Ş.Qasımova. Əli Tudə şeirlərində mübarizlik motivləri // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransının materialları. Bakı, 18-19 may 2016-cı il, XIX kitab, s.408-411.

78.C.Muradov. “Kompüter” konsepti dünyanın dil mənzərəsində // Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün, sabah” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, BDU, 2016.

79.S.Məmmədova. Latın dilində önlüklər // Dil və ədəbiyyat, №1 (93), 2016.

80.L.Əliyeva. Müasir Azərbaycan dilində sintaktik sinonimlik və nitq mədəniyyəti məsələləri // Elmi xəbərlər (fundamental, humanitar və təbiət elmləri seriyası), №1, Gəncə-2016

81. T.Məmmədova. Тема революции в творчестве Александра Блока // Журнал Язык и литература, 2016, №3 (99), с.188-190.

82.G.Rəsulova. Роль письменных упражнений в обучении иностранному языку // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, №2(98), Bakı, 2016, s.266-267.

83.D.Kazi-zadə. Актуальные проблемы преподавания русского языка. // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, №2 (98), Bakı, 2016, s.272-273.

84.Axundova X. Лингвистические особенности усвоения глаголов второго спряжения // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, №3(99), 2016.

85.Azadəliyeva F. Перевод как учебный прием на начальном этапе обучения // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, №3 (99), 2016.

86.N.Əsədova. Значение и место работы по повышению культуры речи // Filologiyanın aktual problemləri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 93 illiyinə həsr olunmuş elmi-nəzəri konfransın materialları, XIX kitab. B., 2016, s. 475-478.

87.G.Sənani. Азербайджанский мультикультурализм // Мədəni müxtəliflik: Dünya və Azərbaycan. Beynəlxalq elmi-praktik konfrans 29 aprel 2016-cı il, s.33-37.

88.N.Həsənova. Mikayıl Azafılı poeziyasında dünya obrazı // Folklor və etnoqrafiya, №3, Bakı, 2016, s.95-102.

89.S.Vəliyeva. Elmlərarası əlaqə: etnoqrafiya və dilçilik // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, №6, 2016, s.69-72.

5.Azərbaycan Respublikası Prezidenti yanında elmin inkişaf fondu ilə əlaqələr

| Layihənin adı | Layihənin rəhbəri | Donor təşkilat | Layihənin müddəti | Layihənin dəyəri |
|---------------|-------------------|----------------|-------------------|------------------|
| 1 | 2 | 3 | 4 | 5 |
| | | | | |

6.AMEA ilə elmi əlaqələr.

AMEA-nın müxbir üzvü N.Cəfərov humanitar və ictimai elmlər bölməsinin tədbirlərində və ümumi fəaliyyətində fəal iştirak edir.

7.Xarici dövlətlərin təhsil və elmi müəssisələri ilə əlaqələr.

Rus dilçiliyi kafedrası Çin ölkəsinin Bakı Dövlət Universitetində yerləşən Konfusi İnstitutunun filialı, Sankt-Peterburq Universitetinin B.A.Larin adına dialektoloji kabinetini, eyni zamanda Volqoqrad Dövlət Pedaqoji Universitetində Suprun Vasili İvanoviçin rəhbərlik etdiyi Ümumi və Slavyan dilçiliyi kafedrası ilə əməkdaşlıq edir.

Rus ədəbiyyatı kafedrasının müdiri, prof. A.C.Hacıyev Rusiya Federasiyasının Rostov-Don şəhərində nəşr olunan «Научная мысль Кавказа» jurnalının redaksiya şurasının üzvüdür, Qırğızistanın Bişkek şəhərində nəşr olunan «Вопросы литературы и искусства» jurnalının redaksiya heyətinin üzvüdür.

7.1. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası ilə Qırğızistan Elmlər Akademiyası və Qırğızistan Dövlət Universitetinin birgə elmi fəaliyyəti vardır.

Prof. A.Hacıyev-Rusiyanın Rostov-Don şəhərində nəşr olunan “Nauçnaya mısl Qafqaza” jurnalının redaksiya şurasının, Qırğızistanın paytaxtı Bişkek şəhərində nəşr olunan “Voprosı literaturı i iskusstva” jurnalının beynəlxalq redaksiya heyətinin üzvüdür.

7.2.Beynəlxalq konfranslarda, konqreslərdə və simpoziumlarda iştirak.

Prof.V.S.Sultanlı –14-16 may 2015-ci ildə Türkmənistanın Aşqabad şəhərində keçirilən “Məxtumqulu Piraqi və mədəni dəyərlər” beynəlxalq elmi konfransı ; 26-27 sentyabr 2015-ci ildə Türkiyədə Bilkent Universitetində keçirilən IX Uluslararası Büyük Türk Dili Kurultayı; 23-24 oktyabr 2015-ci ildə İstanbulda İstanbul Universitetində keçirilən “Düнден bugüne Batı Trakya” Uluslararası Sempozyumunda;

F.e.d. R.B.Əskərov – 17-18 noyabr 2016-cı ildə Moskvada Rusiya Xalqlar Dostluğu Universitetində keçirilən “Türkologiyanın müasir problemləri: dil-ədəbiyyat-mədəniyyət” beynəlxalq elmi-praktik konfransında; 25 oktyabr 2016-cı ildə Astanada keçirilən beynəlxalq elmi-praktik konfransda;

Prof. S.İbrahimov – 17-18 noyabr 2016-cı ildə Moskvada keçirilən “Türkologiyanın müasir problemləri” beynəlxalq elmi-nəzəri konfransında;

Dos. H.Abdiyeva - 23-24 oktyabr 2015-ci ildə Türkiyədə keçirilən “Türkiye uluslararası II çocuk ve genclik forumunda;

Prof. S.H.Orucova – 17-18 noyabr 2016-cı ildə Moskvada keçirilən «Современные проблемы тюркологии: язык –литература-культура» beynəlxalq elmi konfransı; 2016-cı ildə Moskvada keçirilən «Билингвизм и билингвальное образование в России и мире: современные тенденции» beynəlxalq elmi konfransında;

Prof.əv. Z.Ə.Şahbazova – 12-14 Oktyabr 2016-cı ildə Konyada keçirilən “VI Uluslararası Karşılaşmalı edebiyat bilimi” konqresində;

Fil.f.d. E.H.Məmmədov – 2016-cı ildə Konyada keçirilən “VI Uluslararası Karşılaşdırılmalı Edebiyat Bilimi Kongresində;

Dos. M.Abdullayeva – 2016-cı ildə Gürcüstanda keçirilən «Пятнадцатый Международные Педагогические Чтения “Воспитываться в моральном климате памяти» beynəlxalq elmi konfransında;

Dos. F.Ağayeva – 25-27 may 2016-cı ildə III Beynəlxalq türk dünyası araşdırmaları

8 iyun 2016-cı ildə Qazaxıstan Respublikasının Semipalatinsk şəhərində keçirilən Kayyum Muhəmmədخانovun 100 illiyinə həsr olunmuş “Kayyum Muhəmmədخانov və qazax ədəbiyyatının aktual problemləri” mövzusunda Beynəlxalq elmi-nəzəri konfransda; 24 noyabr 2016-cıl ildə Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən “Ədəbi xalqın ədəbi dili” mövzusunda Beynəlxalq Simpoziumda; 17-18 noyabr 2016-cı ildə Moskvada, Rusiya Xalqlar Dostluğu Universitetində keçirilən “Türkologiyanın müasir problemləri:dil-ədəbiyyat-mədəniyyət” mövzusunda Beynəlxalq elmi-praktik konfransda;

Dos. F.Əlizadə – 7-8 noyabr 2016-cı ildə Türkiyənin Bursa şəhərində (Cengiz Mete Merkezi) keçirilən “Muhammet Hüseyn Şehriyar” bilgi şölenində;

Dos. E.H.Həmzəyeva – 2016-cı ilin oktyabr ayında Türkiyənin Elazığ şəhərində yerləşən Fırat Universitetində “I Uluslararası Sosyal Bilimler Sempozyumu”nda;

B\m. Sona Çərkəz – 11-13 may 2016-cı ildə Türkiyənin Adana şəhərində keçirilən “VII ulusal çocuk ve genlik edebiyatı yaşayan yazarlar sempozyum dizisi çocuk ve genlik edebiyatında Fatih Erdoğan” simpoziumunda;

Fil.f.d. F.Ə.Dursunova – 12-14 may 2016-cı ildə Atatürk Araşdırma Mərkəzi Prezidenti və Bitlis Eren Universitetinin rektorluğunun əməkdaşlığı ilə Bitlisdə keçirilən “Türk-erməni münasibətlərinin məhəlli siyasətlərə təsiri” mövzusunda Beynəlxalq Simpoziumda; 6-7 oktyabr 2016-cı ildə Ankarada keçirilən “Müstəqilliyin 25 ilində Türkiyə Cümhuriyyəti” mövzusunda beynəlxalq Simpoziumda iştirak etmişdir.

7.3-yoxdur.

7.4.Xaricdə çap olunmuş məqalələr

1.S.Məhərrəмова.Флоронимы в терминологии (на материале русского языка). / Educational Researcher, November 2016, №9, vol. 45 (ABŞ); SCOPUS, 2015 Impact Factor: 3.049 (Thomson Reuters, 2015) (məqalə) s.921-925.

2.C.Nağıyev. Elm fədəisi Tofiq Hacıyev //Türklük biliminde bir ömür.Tofiq Hacıyev kitabı. Prof. Dr. Bilgahan Atsız Gökdağ, Yrd. doç.dr. Nazim Muradov, Ankara, Akçağ, 2016.

3. K.İslamzadə. Об-общественно-исторической и этнографической интерпретации традиционного сюжета «Три брата» (на основе азербайджанских и русских сказок) // Вестник Московского Государственного Гуманитарного Университета (МГГУ) имени М.И.Шолохова,№2, 2016, 1 ç.v.

4. R.Əskərov. Azərbaycanda “Qutadğu Bilig” poemasının öyrənilməsi // “Türkologiyanın müasir problemləri: dil-ədəbiyyat-mədəniyyət” mövzusunda Beynəlxalq elmi-praktik konfransın materialları, Moskva, Rusiya Xalqlar Dostluğu Universiteti, 17-18 noyabr 2016, s.61-65.

5.R.Əskər. “Jeltoksan” müstəqilliyinin xəbərçisi // “Dekabr (1986) üsyanının tarixi” beynəlxalq elmi-praktik konfrans, Astana, 25 oktyabr 2016, s.97-102.

6. E.Heydərova. К вопросу о ключевых идеях русской лингвокультуры (на материале русского островного говора Азербайджана). / Вестник Волжского университета имени В. Н.Татищева. Тольятти, 2016, № 3. Том 1. Филологические науки, с. 71-77. (Rusiya) İmpakt faktor РИНЦ 2014 – 0,133.

7.E.Əzizov. Görkemli alim, böyük müəllim // Türklük biliminde bir ömür.Prof.Dr. Tofiq Hacıyev kitabı, Ankara, 2016, s.91-93.

8. R.Əskərov. Yusif Balasaquninin “Qutadğu Bilig” poemasının Azərbaycanda tədqiqi // Məşhur türk mütəfəkkiri Yusif Balasaqunlunun 1000 illiyinə həsr edilmiş “Yusif Balasaquni: humaniz pedaqogikasının mənbələri və müasirlik” mövzusunda Beynəlxalq dəyirmi masa, Almata, 2016, s.7-10.

9. E.Heydərova. Русская языковая картина мира (на материале русского островного говора Азербайджана). / Вопросы когнитивной лингвистики. 2016. № 4, с. 68-77. (Rusiya) İmpakt faktor РИНЦ 2015 – 0,791, SCOPUS.

10. E.Heydərova. Christianity and paganism in a Slavic national calendar (on material of the Russian island dialect of Azerbaijan). / Educational Researcher, November 2016, №9, vol. 45 (ABS); SCOPUS, 2015 Impact Factor: 3.049 (Thomson Reuters, 2015) (məqalə) s.953-960.
11. Q.Abdullayeva. XVII century Azerbaijan Language: Social political Content of that Period and view of Language //Papaers on Language and Literature/USA: Southern Illinois University, 2016, vol 23, no:4(2), s. 65-69. (Tomson jurnalı)
- 12.Q.Abdullayeva. Виды предложений по принципам классификации в синтаксической структуре XVII века // Язык и культура, Киев, 2016, с.81-89.
13. Q.Rəhimov. Глагольные фразеологические единицы с подчинительно-сочинительной структурой в английском и азербайджанском языках // Университетский научный журнал Санкт- Петербург, №18(2016), Ст.182-187.
14. M.Ağayeva. Тематика и идеи творчества У.Фолкнера» // Балтийский гуманитарный журнал, том 5, №2 (15) 2016, ст. 12-16.
15. M.Ağayeva. Новая Американская проза и концепция модернизма в начале XX века // Вестник КазНУ им. Аль-Фараби (серия филология)» №3, 2016.
16. F.Ağayeva. Abayın həyat və yaradıcılığının tədqiq tarixi // Kayyum Muhəmmədخانovun 100 illiyinə həsr olunmuş “Kayyum Muhəmmədخانov və qazax ədəbiyyatının aktual problemləri” mövzusunda Beynəlxala elmi-nəzəri konfrnas, Qazaxıstan Respublikası, Semipalatinsk şəhəri, 2016, 8 iyun
- 17.F.Ağayeva. Abayın dil haqda görüşləri // “Ədəbi xalqın ədəbi dili” mövzusunda Beynəlxalq Simpozium, Qazaxıstan Respublikası, Astana, 2016, 24 noyabr
- 18.F.Ağayeva. Abayın həyat və yaradıcılığının tədqiq tarixi // Semipalatinsk şəhəri, “Şəkərim” elmi-tədqiqi jurnal №2(31) 2016.
- 19.F.Ağayeva. Abayın həyat mühiti və fəlsəfi görüşləri // Türkologiyanın müasir problemləri:dil-ədəbiyyat-mədəniyyət” mövzusunda Beynəlxalq elmi-praktik konfransın materialları, Moskva, Rusiya Xalqlar Dostluğu Universiteti, 17-18 noyabr 2016, s.571-574.
- 20.A.Abbasov. On head words and entries in multilingual terminological dictionaries // Вестник. Серия “Филологические науки “, №2 (56), Казахстан, Алматы- 2016 .
21. Quliyeva M. Из истории исследования творчества Молла Панаха Вагифа в жанре «гошма» // Балтийский гуманитарный журнал, том 5, №2 (15) 2016, ст. 39-42.
- 22.G.Vəliyeva. Сохранение диалектных особенностей в чужой языковой среде // Сборник материалов 1-й научной конференции, Баку-Ужгород, 28-29 октября 2016 года, с.127-129.
- 23.İ.Əliyev. Потенциал числительных по созданию словосочетаний и их дистрибутивные возможности // Вестник. Серия “Филологические науки “, №2 (56), Казахстан, Алматы-2016
24. N.Mahmudova. Причины образования аббревиаций в различных языках // Балтийский Гуманитарный Журнал, Том 5, 2(15), 2016.
- 25.N.Mahmudova. Методы расшифровки сокращений // Сборник Научных Публикаций “Велес” II Международная конференция , Киев-2016, ст. 113-117.
26. N.Seyidova. Distinction between endocentric and exocentric meaning of phrasal units // Научные исследования в сфере гуманитарных наук: открытия XXI века. 4-5 февраля, 2016, Пятигорск.
27. V.Sultanlı. Ceyhun Hacıbəyli: Vatan ile dövünen yürek // “Tarih ve Uygarlık İstanbul dergisi” (İstanbul), sayı 5, haziran 2015, s.163-170.
28. V.Sultanlı. Takriz. Parvana Bayram. Azize Caferzade: hayatı, edebi şahsiyeti, hikayelerinin incelenmesi // Ankara, Akçağ yayımları, 2015, s.11-14.
29. S.İbrahimov. Актуальные проблемы гуманитарным и естественным наук // Журнал научный публикацией №4 (апрел) 2016, часть II, Москва, 2016.
30. R.Quliyeva. Qarabağ həsrətli Tofiq müəllim //“Türklük biliminde bir ömür” Prof. dr. Tofik Hacıyev kitabı”. Ankara: Akçağ, 2016.
31. E.Məmmədov. Türkiyə türkçesinin iletişim coğrafiyası (teknolojik araçlar: televizyon ve bilgisayar teknolojisi) // VI Uluslararası Karşılaştırılmalı Edebiyat Bilimi Kongresi, Türkiye, Konya, 2016, s. 53-56.

32. E.Həmzəyeva. Müqayisəli-tarixi dilçiliyin yaranması // I Uluslararası Sosial Bilimler Sempozyumunun materialları, 2016, dekabr.

33. R.Bağirov. Baku pages in the creativity of Velimir Xlebnikov // Papers on Language (PLL) Sothen University Press /March 2016 vol 90, № 1

34. T.Məmmədov. Концепция личности в русской литературе советского периода // Word science/ Problems and innovations. Сборник статей Второй Международной научно-практической конференции. Пенза: МЦНС «Наука и просвещение», 2016, с.88-93.

35.Z.Şahbazova. Hitabların anlam ve söylem özellikleri // VI Uluslararası Karşılıklı edebiyat bilimi kongresi, 12-14 Ekim, Konya, 2016, s.209.

36. Y.Məmmədli. The Hopelessness of Creating Problems in Azerbaijan // İrs-Наследие. Международный журнал, Москва, 2016, №1, стр. 21-24.

37. Y.Məmmədli. Выбор имени-выбор судьбы // İrs-Наследие. Международный журнал, Москва, 2016, №4, стр. 44-47.

38. F.Əlizadə. Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığında məntiqi-semantik bağlar // “Muhammet Hüseyin Şehriyar” bilgi şölünü (Beynəlxalq elmi konfrans), Bursa (Türkiye), Cengiz Mete Merkezi, 7-8 noyabr 2016.

39. Sona Çarkəz. Azərbaycan türklərinin Məmməd Akif Ərsoy sevgisi // “Çağrı” jurnalı, № 674, 2016 (Türkiyə)

40.R.Nəbibli.Новые тенденции в ономастической лексикографии // «Человек и мир в контексте современной лексикографии». Межвузовский сборник научных статей. Вып. 1. Тверской Гос.Ун.-т., Тверь, 2016, с.36-42.

8.Elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi

8.1. Filologiya fakültəsində hazırlanmış dərslik, dərs vəsaiti, monoqrafiyalar və məqalələr dövlət və özəl ali məktəblərində istifadə olunur.

8.2.Elmi tədqiqat işlərinin nəticələrindən magistratura bölməsində mühazirə mətnləri və dərs vəsaitləri kimi istifadə olunur.

9.Patent və informasiya işləri yoxdur.

10.Dövlət proqramının icrası:

10.1. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə strategiya”-nın həyata keçirilməsi ilə bağlı “Dövlət Proqramı”.

10.2.“2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət proqramı”.

10.3.“Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”

11.Fakültədə keçirilmiş elmi konfransların seminarların simpoziumların xarakteristikası

Filologiya fakültəsində 18-19 may 2016-cı ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illik yubileyinə həsr olunmuş elmi nəzəri konfrans keçirilmişdir.Konfrans materialları “Azərbaycan filologiyasının aktual problemləri “ adı altında məcmuə şəklində çap olunmuşdur.Məcmuədə ədəbiyyatşünaslıq üzrə 70-dən artıq, dilşünaslıq üzrə isə 90-dan artıq məqalə və tezis çap olunmuşdur.Toplu şəklində çap olunmuş konfransın materiallarında ədəbiyyat və dilşünaslıq qarşısında duran bir sıra aktual problemlər araşdırılmışdır (485s.).

2 noyabr 2016-cı ildə görkəmli türkoloq alim, əməkdar elm xadimi, akademik Tofiq İsmayıl oğlu Hacıyevin anadan olmasının 80 yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilmişdir. Konfrans materialları kitab halında dərc olunmuşdur. Kitabda fakültənin professor-müəllim heyətinin məqalə və tezisləri öz əksini tapmışdır.

2016-cı ilin dekabrında Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)” mövzusunda Respublika elmi konfransı keçirilmişdir. Konfransın materialları kitab halında çap olunmuşdur.(262 s.)

12. Fakültədə elmi və elmi-pedaqoji kadrların hazırlanması

2016-cı ildə bir neçə müəllim, dosent əvəzi, dosent və professor vəzifəsinə seçilmişdir.

13. Dissertasiya müdafiəsi və dissertasiya şuralarının fəaliyyəti

Prof.C.Q.Nağıyev Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının nəzdindəki Ədəbiyyatşünaslıq üzrə Problem Şurasının üzvüdür. O, eyni zamanda, Bakı Dövlət Universiteti nəzdində filologiya üzrə elmlər doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.02.181 – Dissertasiya şurasının sədr müavini (həmsədridir).

11 mart 2016-cı ildə Rus dilçiliyi kafedrasının dissertantı Nəsimə Hüsna qızı Abbasova filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Paremio-frazeoloji vahidlərin (aforizmlərin) tərcümə problemləri (L.N.Tolstoyun “Hərb və sülh” romanının Azərbaycan dilinə tərcümə materialları əsasında) mövzusunda dissertasiya işini Bakı Dövlət Universitetinin nəzdində filologiya üzrə elmlər doktoru və fəlsəfə doktoru dissertasiyaların müdafiəsini keçirən D.02.181 Dissertasiya Şurasının iclasında müdafiə etmişdir.

Bakı Slavyan Universitetinin doktorantı, filologiya üzrə fəlsəfə doktoru Rövşən Raqif oğlu Məmmədov 5720.01-“Jurnalistika” ixtisası üzrə “Müstəqillik dövründə Avropada Azərbaycan diaspor mətbuatı və milli ideologiya məsələləri (Almaniya, Fransa, Türkiyə, İngiltərə)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşı **Yeganə Əli qızı Xanlarova** 5716.01-“Azərbaycan ədəbiyyatı” ixtisası üzrə “Fikrət Sadığın poetik üslubu” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir.

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşı **Xəyalə Zərrab qızı Əfəndiyeva** “Seyran Səxavətin bədii nəsrində sosial-psixoloji və mənəvi-əxlaqi axtarımlar” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir.

Rus ədəbiyyatı tarixi kafedrasının əməkdaşı **Aytən Pərviz qızı Məmmədova** “M.F.Axundovun yaradıcılığı rus tədqiqatlarında və tərcümələrində” (Творчество М.Ф.Ахундова в русских исследованиях и переводах”) mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir.

Bakı Dövlət Universitetinin dissertantı Firəngiz Eldar qızı Həsənova 5716.01 – “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə “Azərbaycan ədəbiyyatında Qaçaq Kərəm obrazı” mövzusunda dissertasiyasını müdafiə etmişdir.

Bakı Dövlət Universitetinin dissertantı Cəmilə Cənub qızı Abbasova 5716.01 – “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə “Azərbaycan ədəbiyyatında detektiv janrı” mövzusunda dissertasiyasını müdafiə etmişdir.

Bakı Dövlət Universitetinin dissertantı Aynur Sabir qızı Məmmədova 5706.01 – “Azərbaycan dili” ixtisası üzrə ““Kitabi-Dədə Qorqud” motivli çağdaş bədii ədəbiyyatın dili və üslubu” mövzusunda dissertasiyasını müdafiə etmişdir.

Başqa ali məktəblərdən çoxlu sayda fəlsəfə doktoru və filologiya elmləri doktorluq dissertasiyaları əlavə rəyə göndərilmişdir. Müvafiq kafedralar həmin dissertasiyaları müzakirə edib rəy vermişlər.

2016-cı ildə doktoranturaya **10 nəfər dissertant; 7 nəfər doktorant** filologiya üzrə fəlsəfə doktoru proqramı üzrə əyani şöbəyə, **8 nəfər isə filologiya elmləri** doktoru proqramı üzrə qiyabi şöbəyə qəbul olunmuş, 51 nəfər (əyani) magistr müxtəlif ixtisaslar üzrə dissertasiyalar müdafiə etmişlər.

2016-cı ildə Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış şurada filologiya üzrə 1 doktorluq, 18 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir.

Dos.Ülkər Nəbiyeva 05.02.2016-cı ildə AAK tərəfindən filologiya üzrə elmlər doktoru elmi dərəcəsini verilmişdir.

14. Tələbələrin və gənc tədqiqatçıların (magistrlərin) elmi tədqiqat işləri (konfransda iştirakı)

Filologiya fakültəsində 18-19 may 2016-cı ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illik yubileyinə həsr olunmuş elmi nəzəri konfrans keçirilmişdir. Konfrans materialları “Azərbaycan filologiyasının aktual problemləri “ adı altında məcmuə şəklində çap olunmuşdur. Məcmuədə ədəbiyyatşünaslıq üzrə 70-dən artıq , dilşünaslıq üzrə isə 90-dan artıq məqalə və tezis çap olunmuşdur. Toplu şəklində çap olunmuş konfransın materiallarında ədəbiyyat və dilşünaslıq qarşısında duran bir sıra aktual problemlər araşdırılmışdır (485 s.).

2 noyabr 2016-cı ildə görkəmli türkoloq alim, əməkdar elm xadimi, akademik Tofiq İsmayıl oğlu Hacıyevin anadan olmasının 80 yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilmişdir. Konfrans materialları kitab halında dərc olunmuşdur.

2016-cı ilin dekabrında Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)” mövzusunda Respublika elmi konfransı keçirilmişdir. Konfransın materialları kitab halında çap olunmuşdur. (262 s.)

Konfranslarda fakültənin professor-müəllim heyətinin, tələbə, magistrant və doktorantların məqalə və tezisləri öz əksini tapmışdır.

15. 2017-ci ildə hansı avadanlıqların alınmasına ehtiyac duyulur (adı, alınacaq avadanlıqların sayı, təxmin qiyməti, manatla)

Skaner-2 ədəd-600m

Proyektor-2 ədəd-500m

Notebook-2 ədəd-400m

Kompüter-5 ədəd-2000m

Printer-5 ədəd-500m

Yazı stolu -5 ədəd-500m

Stul-20 ədəd-200m

Lövhə-3 ədəd-150m

Şkaf-3 ədəd-300m

16. Əsas nəticələr və təkliflər

Fakültədə aparılan elmi-tədqiqat işləri filologiya elminin zənginləşməsinə xidmət etmişdir. Əldə edilən nəticələrin yekunları dərslik, dərs vəsaiti və monoqrafiya şəklində çap olunmuş və geniş oxucu kütləsinin ixtiyarına verilmişdir.

Türkologiya kafedrasının müdiri, f.e.d. Ramiz Əskərov Mahmud Kaşğari adına Beynəlxalq fond tərəfindən “Mahmud Kaşğari-1000” medalı ilə təltif edilmişdir. O, həmçinin, böyük türk mütəfəkkir və şairi Yusif Xas Hacib Balasaqunlunun anadan olmasının 1000 illiyi münasibətilə medalla təltif edilmişdir.

Alman-fransız dilləri kafedrasının müdiri, dosent Elmira Fərəcullayeva Fransız dili və Frankofoniya Həftəsi çərçivəsində təşkil edilən tədbirdə Fransanın Akademik Palma (Kavaler dərəcəsi) ordeni ilə təltif edilib. Elmira Fərəcullayeva Azərbaycanda fransız dilinin inkişafı və yayılması üçün göstərdiyi səylərə görə bu mükafata layiq görülüb.

Rus dilçiliyi kafedrasının müdiri, prof. L.H. Quliyevaya rəhbərlik etdiyi kafedranın 2015/2016-cı tədris ilində elmin və təhsilin inkişafında əldə etdiyi xüsusi uğurlarına görə “İlin kafedra müdiri” fəxri adı verilmişdir.

British Council-in təşkilatçılığı ilə 6-10 iyun 2015-ci il “Müəllimlər üçün kurs” təşkil edilən kursda İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının müəllimləri b/m Aybəniz Meybəliyeva, b/m Fərəh Məmmədova, Zəhra Əhmədova, Sevinc Katibli iştirak etmişlər. Kurs ingilis dili müəllimlərinə SABAH qruplarında dərs demək və 50 pilot məktəbdə təlimçi müəllim olmaq imkanı qazandırdı. Təlimlər British Council-in təlimçiləri Nərminə Əliyeva (dilçilik üzrə fəlsəfə doktoru, dosent) və Tahirə Axundova (Biznes üzrə doktorant) tərəfindən keçirildi. BDU-nun yuxarıda adları çəkilən müəllimləri kursu müvəffəqiyyətlə bitirdikdən sonra British Council-in Azərbaycan üzrə müdiri Elitabeth White tərəfindən sertifikatla təltif olunmuşlar.

21-24 yanvar 2015-ci ildə Bakı Dövlət Universitetində FLEPP (TEMPUS) – “Peşəkar Məqsədlər üçün Xarici dillərin Tədrisi” layihəsi çərçivəsində humanitar fakültələr üzrə ingilis dili

kafedrasının müəllimləri üçün təlim keçirilib. Sonda layihə çərçivəsində keçirilmiş silsilə təlimlərdə fəal iştirak edən müəllimlər – b/m Sultanova Samirə, b/m Ağayeva Mənsurə, Əhmədova Zəhra, Hacıyeva Yeganə, Əliyeva Üliyyə, Əsədullayeva Maral, Əliyeva Elmina, Haqverdiyeva Kəmalə, Mürsəlov Rizvan, Hacıyeva Səlimə, Yusifzadə Kubra, Şərifova Səfa, Xəlilov Arif, Əliyeva Ceyran sertifikatla təltif ediləblər.

İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının müəllimi Əhmədova Zəhra 6-8 may 2015-ci ildə TEMPUS layihəsi çərçivəsində ADU-da keçirilən təlim sessiyasında, 5 noyabr 2015-ci ildə British Council-in təşkil etdiyi “Teacher Training Workshop”-unda, iştirak etmişdir.

İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının müəllimi Əsədullayeva Maral 05.01.2015-13.03.2015 tarixlərində ABŞ-ın Oreqona Universitetinin “Critical Thinking in Language Learning and Teaching” kursunu müvəffəqiyyətlə bitirmişdir.

İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının müəllimi Məmmədova Fərəh ADA-da keçirilən “Müasir müəllimin fərdi işçi planının tərtibi” (24-28 avqust 2015) təlimində, ali məktəb müəllimləri üçün keçirilən “Yay akademiyası” çərçivəsində modul əsaslı 4 təlimdə (5-6 sentyabr 2015) uğurla iştirak etmişdir.

19.12.2015-ci il tarixində BDU-nun İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimləri Aybəniz Meybaliyeva, Mənsurə Ağayeva və Zəhra Əhmədova “ LEADING THE WAY” adlı ABŞ da təhsil almış məzun müəllimlərin konfransında iştirak etmişlər. Konfransın təşkilatçıları ABŞ səfirliyi, ABŞ da Təhsil almış məzunlar Asosiassiyası (Təranə Əliyeva) və Bakı Amerika Mərkəzi idi. Konfransda ABŞ səfirliyinin, Təhsil Nazirliyinin və Azərbaycan Dillər Universitetinin rəsmiləri də iştirak edirdilər. Müəllimlərimiz Aybəniz Meybaliyeva və Mənsurə Ağayevanın birlikdə hazırladıqları qrammatikanın müasir üsulla tədrisi ilə bağlı “If Clauses”adlı 35 dəqiqəlik prezentasiya böyük maraqla qarşılanmışdır. Konfransın sonunda müəllimlərə sertifikat və hədiyyələr təqdim olunub.

Bakı Dövlət Universitetinin İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Filologiya üzrə fəlsəfə doktoru Məmmədova Fərəh Əlixan qızı 2016-cı ilin sentyabrın 19 dan oktyabrın 7-nə kimi Malaziya Texniki Əməkdaşlıq Təşkilatının dəstəyi Malaziyanın Kuala Lumpur şəhərində təşkil olunan “Online Kursun dizaynı” adlı trainingdə iştirak etmişdir. Trainingdə əsasən CANVAS proqramından istifadə edərək peşəkar şəkildə tədrisin idarə olunmasına və tədris olunan fənnin müəllim tərəfindən Dizayn olunmasına xüsusi yer ayrılmışdır.

Laboratoriyalar

Filologiya fakültəsinin nəzdində 4 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.

1.Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə

Struktur və ştat cədvəl

1. N.H.Hüseynova-fil.f.d., dos., böyük elmi işçi-1965
2. S.F.Nağıyeva-küçük elmi işçi, fil.f.d., 0,5 ştat (əvəzçi)-1972
3. T.L.Ağamaliyeva-küçük elmi işçi, fil.f.d.-1966
4. N.T.Əhmədova – elmi işçi -1971
5. S.D.Hüseynova-baş laborant, fil.f.d.-1980
6. Z.T.Mustafayev-elmi işçi-1967
7. H.F.Novruzova-küçük elmi işçi, 0,5 ştat-1967
8. S.M.Məmmədova - elmi işçi, fil.f.d., 1 ştat-1979

2.Azərbaycan dilinin tətbiqi məsələləri

1. Ə.Y.Ağakışiyev-böyük elmi işçi,fil.f.d., 0,5ştat-1957
2. L.R.Əfəndiyeva-böyük elmi işçi, fil.f.d.-1960
3. İ.İ.Kərimova-böyük elmi işçi, fil.f.d.-1954

4. X.X.Vəliyeva-böyük elmi işçi, fil.f.d.-0,5 ştat -1967
5. A.S.Məmmədova-kiçik elmi işçi-1975
6. Z.B.Cəfərova-kiçik elmi işçi, fil.f.d.,0,5ştat-1977
7. S.X.Vəliyeva-kiçik elmi işçi, fil.f.d.,0,5ştat-1985
8. G.N.Şirinova-tərcüməçi-1963
9. N.P.Əfəndiyeva –b/ laborant , fil.f.d.,0,5 ştat-1973
10. A.S.Aslani-b/ laborant-1968
11. İ.Ş.Əlməmmədova-b/ laborant-1968
12. İ.A.Əliyeva – lab.-1986
13. E.B.Cəfərov-lab., 0,5 ştat-1986
14. S.D.Abduləzizova-lab., 0,5 ştat-1970

3.“Dədə Qorqud” ETL

Struktur və ştat cədvəli

1. A.M.Babayev-aparıcı e.i.,fil.e.d.,prof.,0,5ştat-1937
2. M.İ.Aslanlı-böyük e.i.,fil.f.d,dos.-1955
3. İ.Z.Hüseynov-elmi işçi,fil.f.d.-1969
4. A.V.Nəbiyeva – k.e.i. fil.f.d.- 1963
5. S.Ş.Quliyeva -kiçik e.i.,fil.f.d.-1976
6. İ.M.Babanlı-kiçik e.i.,0.5 ştat-1978
7. Ü.A.İbrahimova-kiçik e.i.,0.5ştat-1981
8. A.Y.Əzimova – k.e.i.,0,5 ştat -1988
9. R.T.Cavadova-baş lab.-1977
10. F.S.Əliyeva – baş lab.-1985
11. F.Feyziyeva- lab., analıq məzuniyyəti-1989
12. N.R.Məmmədli - lab.,0,5ştat-1992

4. “Türkoloji araşdırmalar” ETL

1. Ü.H. Hüseynova – fil.f.d., b.e.i.,tam ştat -1971
2. P.E.Eyvazov – k.e. i., tam ştat-1987
3. R.Ə. Bayramov – k.e.i., tam ştat- 1985
4. A.T.Fərəcov – b/lab., tam ştat - 1989

3.Elmi-tədqiqat işlərinin əsas istiqamətləri, adı,sayı, qısa anotasiyası və yerinə yetirilməsi.

1.Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL

“ Müasir Azərbaycan ədəbiyyatı” kafedrası nəzdində fəaliyyət göstərən Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL-in əməkdaşları hesabat ilində “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümənin elmi-nəzəri problemləri” mövzusunun “Mühacirətdə yaşayıb-yaratmış Azərbaycan şair və yazıçıların əsərlərinin elmi-nəzəri istiqamətdə tədqiqi” mərhələsini yerinə yetirmişlər. ETL-in əməkdaşları “Azərbaycan mühacirət ədəbiyyatının elmi axtarışları” adlı plan işini müvəffəqiyyətlə həyata keçirmişlər.

Hesabat ilində b.e.i.,dos. N.Hüseynova “Əhməd Cəfəroğlunun Ümumtürk mədəniyyətinə xidməti”, “Kərim Yayıcı ədəbi irsi” plan işini, k.e.i.,fil.f.d. S.Nağıyeva “M.Ə.Rəsulzadənin “Stalinlə istiqlal xatirələri” əsərində ictimai-siyasi mühitin təhlili” plan işini, k.e.i. T.Ağamalıyeva “Əhməd bəy Ağaoğlunun ədəbi-nəzəri görüşləri” plan işini, fil.f.d. S.Məmmədova “İsmayıl Saryalın “Bakı rüzgarı” romanı mühacirət ədəbiyyatı kontekstində: bədii mətn və onun şərh” plan işini, e.i.Z.Mustafayev “Ceyhun Hacıbəylinin mühacirət yaradıcılığı haqqında” plan işini, N.Əhmədova “Almas İldırımın poeziyasında sənətkarlıq xüsusiyyətləri” plan işini yerinə yetirmişlər.

2.Azərbaycan dilinin tətbiqi məsələləri ETL

“Azərbaycan dilçiliyi” kafedrasının nəzdində fəaliyyət göstərən laboratoriyanın tədqiqat problemi “Azərbaycan ədəbi dilinin tətbiqi problemləri” olmuşdur.

KİV-in dil məsələləri həmişə öz aktuallığını saxlamaqdadır. Belə ki, KİV-in dil materialları xalqın inkişaf tarixini (dil vahidlərinin dilə daxil olması və çıxması kimi) və keçdiyi inkişaf yolunu özündə daha canlı əks etdirdiyi üçün bunların əsaslı şəkildə öyrənilməsi və təhlil edilməsi günümüzün aktual və zəruri məsələlərindən biri kimi qalır və bu cəhətdən əsaslı fakt kimi qiymətləndirilə bilər.

3. “Dədə Qorqud” ETL

“Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının nəzdində fəaliyyət göstərən laboratoriya ““Kitabi-Dədə Qorqud” eposunda tarixi şəxsiyyətlər” problemi üzərində çalışmışdır.

““Kitabi-Dədə Qorqud” və qədim dövr Azərbaycan ədəbiyyatı” adlı elmi işində a.e.i., prof. A.Babayevin “Türk xalqları tarixində ən parlaq hadisə” adlı məqaləsi aparıcı rola malikdir, burada müəlif türk xalqlarının tarixi həyatında baş verən mühüm bir hadisəni – I Türkoloji qurultayı əsas tədqiqat obyektini kimi seçmişdir. k.e.i. A.Nəbiyevanın “Qarabağ meydan tamaşalarının özünəməxsusluğu” adlı elmi işində “Cıdır”, “Kəndirbaz”, “Kosa-kosa” kimi Qarabağ meydan tamaşalarının özünəməxsus xüsusiyyətlərindən bəhs olunur. b.e.i. M.Aslanlının ““Kitabi-Dədə Qorqud”da idman növləri” adlı elmi işində dastanın qəhrəmanlarının fiziki keyfiyyətlərindən, xalq tamaşa-oyunları, k.e.i. S.Quliyevanın ““Kitabi-Dədə Qorqud” dastanının müasir ədəbiyyatımızda yeri, araşdırılması” adlı elmi işində dastanın motivləri əsasında qələmə alınmış poeziya nümunələri araşdırılır.

4. Türkoloji araşdırmalar

Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyası “Müqayisəli-tarixi türkologiyanın nəzəri problemləri” adlı problem üzrə araşdırma aparmışdır. Fil.f.d. Ü.Hüseynova “Türk dil mənzərəsinin “vətən-qürbət” konseptual modeli” adlı plan işini, k.e.i. P.Eyvazov “Bəkir Çobanzadənin elmi yaradıcılığında leksika məsələləri” plan işini, k.e.i. R.Bayramov “Azərbaycan və türk dillərinin daxili imkanları hesabına əmələ gələn psixologiya terminləri” plan işini yerinə yetirmişdir.

4. Dərc olunmuş elmi işlərin xarakteristikası

4.1. Dərslik və dərs vəsaitləri

Prof. A.Babayev. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, 2016, 35 ç.v.

4.2. Monoqrafiyalar

1. Prof. A.Babayev. Birinci Türkoloji Qurultay və Azərbaycanda türkologiya. Bakı: Elm, 2016, 21 ç.v.

2. Prof. A.Babayev. Siyasi düşüncəmdə Heydər Əliyev fenomeni. Bakı: “Unicild” MMC, 2016, 10 ç.v.

3. Dos. M.Aslanlı. Dədə Qorqud eposunda fiziki tərbiyə mədəniyyəti. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2016, 14,5 ç.v.

4.3. Məqalələr

1. A.Babayev. Türk xalqları tarixində ən parlaq hadisə // “Azərbaycan məktəbi” elmi-nəzəri, pedaqoji jurnal, №2 (672), 2016

2. M.Aslanlı. Kəndirbazlıq // Qobustan. Sənət toplusu. 1/170, yaz-2016.

3. Ü.Hüseynova. Национально-культурная специфика концепта «смерть» (на материале древнетюркских памятников) // Akad. T.İ. Nəciyevnin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, 2016, s.89-92.

4. İ.Babanlı. “Kitabi-Dədə Qorqud” və Orxon-yenisey abidələrinin dilində sadə cümlə // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, №4 (100), 2016, s.139-142.
5. N.Hüseynova. Kitabi-Dədə Qorqud” və “Manas” dastanlarında keçirilən şönlərin siyasi-ideoloji əhəmiyyəti // Epos və etnos. Məqalələr toplusu. AMEA nəş. Bakı, 2016, s.218-224.
6. A.Nəbiyeva. Qarabağ meydan tamaşalarının özünəməxsusluğu // AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda Beynəlxalq Elmi Konfransın materialları, 15 iyul 2016.
7. S.Quliyeva. Müasir Azərbaycan hekayələrində Qarabağ mövzusu // Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransının materialları. Bakı, 2016, s.56-61.
- 8.Ə.Ağakışiyev. Milli dil qloballaşma şəraitində // I Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)” mövzusunda Respublika elmi konfransının materialları, Bakı, 2016, s.91-94.
9. L.Əfəndiyeva. F.M.Dostoyevskinin “İdiot” romanında eyni bir sözün Azərbaycan dilində müxtəlif tərcümələri // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, №3 (99), 2016, s.170-173.
- 10.İ.Kərimova. KİV-də nitq mədəniyyəti məsələləri // I Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)” mövzusunda Respublika elmi konfransının materialları, Bakı, 2016, s.139-142.
- 11.X.Vəliyeva. Kütləvi informasiya vasitələrinin elmi üslubu //“Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, №4 (100), 2016, s.342-345.
12. G.Şirinova. Komponentləri müasir Azərbaycan ədəbi dili üçün xarakterik olmayan frazeologizmlər // Akademik Tofiq Hacıyevin anadan olmasının 80 illiyinə həsr olunmuş “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, 2016, s.197-199.
13. Ü.İbrahimova. “Kitabi-Dədə Qorqud” dastanında sadə cümlə // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, №3 (99), 2016, s.57-59.
14. T.Ağamaliyeva. Əhməd bəy Ağaoğlunun “Sərbəst firqə xatirələri” əsərinin əsas motivləri // Birinci Türkoloji Qurultay-90. Bakı, 2016, s.412-414.
15. S.Məmmədova. Vətən eşqinə sürgün // Müasir ədəbiyyat məsələləri, IV kitab, “Elm və təhsil”, Bakı, 2016, s.258-271
16. Z.Mustafayev. Ceyhun Hacıbəyli Azərbaycanın ictimai-ədəbi xadimi kimi // Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əsərlər toplusu, №17, Bakı, 2016, s.222-224.
17. R.Bayramov. I Türkoloji Qurultayın Azərbaycan və Türkiyə türkcələrinin terminologiyasının inkişafında rolu (Zifəldin məruzəsi əsasında) // I Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün, sabah” mövzusunda Respublika elmi konfransının materialları, Bakı, 2016, s.35-40.
18. P.Eyvazov. Heydər Əliyevin dil siyasətində multikultural dəyərlər // “Azərbaycan və Avropa: Multikulturalizm, tolerantlıq və birgəyaşayışın problemləri və perspektivləri” mövzusunda Respublika elmi-praktik konfransının materialları, Bakı, BSU, s.35-36.
19. A.Əzimova. “Kitabi-Dədə Qorqud” qəhrəmanlıq eposu kimi // “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal, №4 (100), 2016, s.183-185.

5.Qrantlar əsasında yerinə yetirilən elmi tədqiqat işləri

Fərdi grant –İngilis dili (Humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Ağayeva M.T. və müəllimi Əhmədova Z.M.

ADU-nun qazandığı grant üzrə FLEP TEMPUS proqramında 2013-2015-ci illərdə iştirak etmişlər. € 1,142,902,36

Baş müəllim Ağayeva Mənsurə Tiflis q. və müəllim Əhmədova Zəhra Mirzəağa qızı 25 yanvardan 03 fevrala kimi TEMPUS FLEPP layihəsinin xətti ilə Şotlandiyanın Qlazqou Universitetində Teacher Training Course-da iştirak ediblər.

Əhmədova Zəhra 6-11 iyul 2015-ci ildə FLEPP layihəsi çərçivəsində İssikkul Dövlət Universitetində keçirilən Kurrikulum simpoziumunda iştirak etmişdir.

Ümumi dilçilik kafedrasının dosenti C.X.Muradova “50+50” proqramı çərçivəsində “Kompüter terminologiyası” mövzusunda layihəyə görə grant ayrılmışdır.

6.AMEA ilə elmi əlaqələr.

“Türkoloji araşdırmalar” ETL-in böyük elmi işçisi, fil.ü.f.d. Ü.H.Hüseynova AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmlər doktoru proqramı üzrə dissertantıdır.

7.Xarici dövlətlərin təhsil və elmi müəssisələri ilə əməkdaşlıq.

7.1. Elmi əməkdaşlıq.

B.e.i.,fil.e.n.Hüseynova Nəzakət Hüseyn qızı Türkiyənin Ankara şəhərində dərc olunan 2 beynəlxalq və hakemli elmi-humanitar dərginin elmi redaktoru, Azərbaycan təmsilçisi və hakem heyətin üzvüdür:

1. “Kültür Eyni” İSSN: 1380-6197 (3 ayda 1 yayımlanan humanitar-elmi dərgi)
2. “Bilimsel Eksen” İSSN: 1380-5811(3 ayda 1 yayımlanan humanitar-elmi dərgi)

7.2.Beynəlxalq konfrans, konqres və simpoziumlarda iştirak.

B.e.i., fil.f.d., dos. Nəzakət Hüseynova:

1. “Tarih ve Kültür Ekseninde Orta Aras havzası” Uluslararası sempozyum, 17-19 noyabr 2016-cı il, Naxçıvan MR
2. “Azərbaycan-Türkiyə yedi ulu ozan” Uluslararası Sempozyumu, 7-8 may 2016, Türkiyə

Beynəlxalq məqalələr

1. Ü.Hüseynova. Реализация концепта «смерть» в древнеславянском языковом сознании // Фундаментальные и прикладные исследования: современные научно-практические решения и подходы: сборник материалов 1-й Международной научно-практической конференции. Баку-Ужгород-Дрогобыч: Посвит, 2016, ст.133-136.

2. Ü.Hüseynova. Тюркская языковая картина мира в языке произведений Ч.Айтматова // Современные проблемы тюркологии: язык-литература-культура: материалы Международной научно-практической конференции. Москва, РУДН, 17-18 ноября 2016 г., ст. 579-583.

3. N.Hüseynova. Mühaciret edebiyatı tarixindən; Ahmet Caferoğlunun Ümumtürk kültürüne hizmeti // Nizamiden Yunus Emreye Kemal Atatürkdən Haydar Aliyeye uzanan sevgi ve barış yolu sempozyumu bildirileri, Ankara, 2016, s.48-51.

4. P.Eyvazov. Prof. Dr. Təvfik Hacıyevin Ortak Türk dili stratejisi // Akad. T.İ.Hacıyevin 80 illik yubileyinə həsr olunmuş “Türklük elmində bir ömür” adlı elmi məqalələr toplusu. Ankara, Ankara Yeni Strateji Araşdırmalar Mərkəzi (Ankara), s.267-272.

5. A.Əzimova. The Peculiar of the Muslim Woman in the Neriman Nerimanov’s creativity // “International Journal of Science and Research” (IJSR), Volume 5 Issue, November 2016, s. 404-406/

6. A.Əzimova. M.F.Akhundzadeh and it’s woman images system // Al-Farabi Kazakh National University, KazNU Bulletin Philology series, №3 (161), Almatı, “Kazak Universiteti”, 2016, s.5-9.

8.Elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi.

Elmi – tədqiqat laboratoriyalarında 2016-cı il ərzində aparılan elmi-tədqiqat işlərindən dövlət və özəl ali məktəblərdə xüsusi kursların tədrisi zamanı istifadə oluna bilər.

9.Patent və informasiya işləri- yoxdur.

10.Dövlət proqramlarının icrası.

10.1. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Dövlət proqramı.

10.2. “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bu sərəncama əsasən, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında “Azərbaycan ədəbiyyatında multikulturalizmin təzahürləri” mövzusunda magistrantların elmi seminarları təşkil edilmişdir.

10.3. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”.

Bu proqram çərçivəsində Azərbaycan dilinin tətbiqi məsələləri ETL-in əməkdaşları BDU-nun Azərbaycan dilçiliyi, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedralarının əməkdaşları ilə birlikdə təşkil olunmuş “Ana dili günü” adlı dəyirmi masada iştirak etmişlər.

11.Fakültədə keçirilmiş elmi konfranslarda ETL-in əməkdaşları iştirak etmişlər.

12. ETL-də elmi və elmi-pedaqoji kadrların hazırlanması.

A.T. Fərəcov Bakı Dövlət Universitetinin fəlsəfə doktoru proqramı üzrə dissertantıdır.

13.Dissertasiya müdafiəsi və dissertasiya şuralarının fəaliyyəti.

Professor Adil Məhəmməd oğlu Babayev Azərbaycan Respublikası yanında Ali Attestasiya Komissiyasının nəzdində 5706.01 – Azərbaycan dili ixtisasından filologiya üzrə elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin nəticələrinin ekspertizası ilə məşğul olan Ekspert Şurasının üzvüdür. Həmçinin, onun rəhbərliyi ilə iki doktorant fəlsəfə doktorluğu dissertasiyasını bitirib müdafiə şurasına təqdim etmişdir.

Fil.ü.f.d. Ü.H.Hüseynova Bakı Dövlət Universiteti nəzdində filologiya üzrə elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən D.02.181 Dissertasiya Şurası yanında Elmi Seminarın katibidir.

K.e.i.A.S.Məmmədova “Kitabi-Dədə Qorqud” motivli çağdaş bədii ədəbiyyatın dili və üslubu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

14.Tələbələrin və gənc tədqiqatçıların (magistrlərin) elmi-tədqiqat işləri/ konfransda iştirakı)-yoxdur.

15. Elmi avadanlıqlar haqqında məlumat.

Hansı avadanlıqların alınmasına ehtiyac duyulur./Adı,alınacaq avadanlıqların sayı, təxmini qiyməti:manatla.

Kompüter --- 2 ədəd---- 800 m.

Kseroks --- 1 ədəd ---150 m.

Printer ---2 ədəd---200 m.

Stul --- 4 ədəd ----40 m.

Şkaf --- 1 ədəd --- 150 m.

16.Əsas nəticələr və təkliflər.

ETL əməkdaşlarının məqalələrini hər il məcmuə şəklində nəşr etdirmək

**Magistratura, elmi işlər və qiyabi şöbə üzrə
dekan müavini**

prof. N.Q.Xəlilov